


**RAMİZ QƏNİMƏTOĞLU**



**HƏKƏRİNİN  
QƏM NƏĞMƏSİ**

63.3(2)AZ  
Q47

RAMİZ QƏNİMƏTOĞLU

KİS 2015

# HƏKƏRİNİN QƏM NƏĞMƏSİ

MƏCBURI NÜŞXƏ

F. Kəçəri adına  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI

INV. № 89856

Bakı - 2004

## ÖN SÖZ

Ramiz Qənimətoğlu "Həkərinin qəm nəgməsi" kitabını eşit-dikləri deyil, gördükləri əsasında qələmə almışdır. Ömrünü-gününü kağızda əbədiləşdirmək istədiyi insanın hər biri onun qələmində doğma yurdunu sevən, doğma torpaq uğrunda canını könüllü qurban verən yenilməz igidlər kimi oxuculara təqdim olunmuşdur.

Kitabın başlıca və ağırli uğuru ondadır ki, R.Qənimətoğlu öz uşaqlıq tay-tuşlarının, qohumlarının tale axarında, silah-daşlarına çevriləmə tarixini layiqincə, həm də insani sevgi ilə təsvir etmişdir. Müəllif döyüş-vuruş meydanını olduğu kimi təsvir etmiş, erməni vəhşiliyini üzə çıxarmışdır. Kitabın bir üstün cəhəti odur ki, Laçın rayonunun tarixini və təbiətini, eləcə də Sarı Aşıqla-Yaxşı adı ilə əfsanələşən Güləbird kəndini, onların yurdsevərliyini, o sıradan Həkəri sanlı, Həkəri gözəllikli, Həkəri bərəkətli torpaqlarını, qəhrəman insanlarını oxu-culara tanıtılır.

Müəllif canını torpaq uğrunda qurban vermiş İlhamın oğlu Yadigara üz tutub deyir "...Bu yazını sənin üçün yazıram Ya-digar!... sən atanın üzünü görmədin. Yazıram ki, torpaqları-mızın azadlığı uğrunda yağı düşmənlə döyüslərdə qəhrəmanlıq göstərən atan haqqında az da olsa məlumatın olsun..."

Yerinə düşmüş sözlərdir...

R.Qənimətoğlunun özü kimi, onun silahdaşları da başı uca, dili uzun adamlar doğma yurdun harayına çağırıssız, təklifsiz yollanmışlar. Necə deyərlər, yolcu getmiş yol qalmış, ömür getmiş iz qalmış.

Əslində müəllifin qələmə aldığı insanlar vətəndaş kimi, və-tən oğlu kimi borclarını canı bahasına ödəmiş, bizi - yəni Azərbaycan adlı bir ölkənin hər bir vətəndaşını müqəddəs borc qarşısında müntəzir qoymuşdur.

Naşir:                   Əlövsət Talişxanlı  
Redaktor:               Şöhlət Abbas  
Dizayner:               İradə Əhmədova

Ramiz Qənimətoğlu, "Həkərinin qəm nəgməsi", Bakı,  
"MBM", 2004, 104 səh.

Kitabda Ramiz Qənimətoğlu tarixə ekskurs etmiş, Azərbaycan torpaqlarının zaman-zaman işgalini elmi mənbələr əsasında işıqlandırmış, özünün də iştirak etdiyi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə silah dostlarının qəhrəmanlığından, şərəflə şəhidlik zirvəsinə ucahmalarından bəhs etmişdir. Bu qiymətli sənədlə kitabın ruhu nikbinliklə yoğrulmuşdur, torpaqlarımızı mütləq qaytaracağımıza inam ifadə edir.

ISBN 9952-29-050-0

© Ramiz Qənimətoğlu  
"MBM"

Ramiz Qənimətoğlu bütün bunları duyduğuna görə, deyildiyi kimi, həm də baş verənlərin iştirakçısı olduğuna görə onun bu kitabı salnamə xarakteri daşıyır.

Bəlkə də müəllif sözü gedən savaşa qədər özünün və həmyerlilərinin döyüşü kimi nəyə qadir olduqlarını belə ağılna gətirə bilməzdi. Oxucu bu kitabda adilikdən alılıyə doğru gedən yolu görür və bu yolun qurbanlarının adını ürəyinin başına yazar.

Yaşanan ağır zamanlar göstərdi ki. Azərbaycan xalqı təkcə XX yüzillikdə çəkdiyi ağrıların heç onda birini də qələmə almamışdı. Hərdən adama elə gəlir ki, bəlkə də unutqanlıq suçu qələm adamlarının, başbilənlərin ayağına yazılmalıdır. Yağı düşmən yalanını gerçək kimi qələmə verəndə elə bil biz gerçəkliliyi deməyə qorxub-çəkinmişik.

Müəllif Laçının, eləcə də güləbirdlilərin simasında Qarabağ uğrunda canından keçmiş Rizvan Hümbətov, Milli qəhrəman Qorxmaz Eyvazov, İlyas Cabbarov, Gəray Məmmədov və digər igitlərin bahadırlığını gündəlik nəfəslə sübutlar üzərində yazmışdır.

Bax ona görə də "Hərəkətin qəm nəgməsi" kimi kitablar yazılmalı, yazılan kimi də işiq üzü görməli, işiq üzü görən kimi oxumalı, öyrənilməli, birbaşa yaddaşa köçürülməlidir.

Sonda müəddifə sağ ol deyək, ona yeni axiarışlar, yeni tapıntılar yolunda uğurlar diləyək.

*Ağa Laçınlı,  
filologiya elmlər namizədi, dosent,  
BDU-nin müəllimi*

## VƏTƏN TORPAQLARINI AZAD ETMƏK MÜQƏDDƏS BORCUMUZDUR

Oğul düşmən çəpəridir-deyib bizim müdrüklerimiz. Oğlan uşağı dünyaya gələndə ata-ana, qohum-əqrəba sevinmiş, hesab etmişlər ki. bu oğullar elə, obaya, Vətənə arxa duran igitlər kimi yetişəcəklər. Bu fikrin nə qədər doğru olduğunu Laçın rayonu gənclərinin timsalında görmək olar. Bu rayonun cavaları, əli silah tutan igit oğulları ermənilərin bizi qənim kəsildikləri ilk gündən silaha sarılıraq düşmən qarşısında sinələrini sıpər etmişlər. Özü də onlar düşmənlərin bütün həmlə və hücumlarına layiqincə, tutarlı və qəhrəmanlıqla sinə gərmiş, Vətən torpağı uğrunda döyüşdükлərini, canlarından belə keçidlərini isbat etmişlər. Qəhrəman döyüşçülərimiz son damla qanlarına qədər vuruşmuş, geri çəkiləmiş və düşməni yerində oturtmayı bacarmışlar. Nə edəsən ki, milli satqınlarımızın xəyanəti nəticəsində igit döyüşçülərimizin zəhməti hədər getmiş, biz torpaqlarımızı əlimizdə saxlamağa müvəffəq olmamışq. Lakin bunun müvəqqəti itki olduğu qənaətinə biz Ramiz Qənimətoğlunun yazdığı "Həkərinin qəm nəgməsi" kitabını oxuduqdan sonra gəlirik. Çünkü əsərdə təsvir olunan igitləri olan vətən basılmazdır, alınmaz qaladır.

Təbii ki. döyüşlər itkisiz də ötüşməmişdir. Bütün bu qəhrəmanlıqları görmək, bilavasitə izləmək hər bir insana qismət olmur. Bunun üçün ön cəbhədə olmalısan, birbaşa bu döyüşlərin iştirakçısına çevriləmisən. Hər kəs kənardə durub müşahidə etməklə bu döyüş səhnələrini canlandırma, orda döyüşçülərin igitliklərin təsvir edə bilməz. Ramiz Qənimətoğlu məhz Laçın rayonun ərazisini düşməndən müdafiə etmək uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qanlı döyüş səhnələrini öz gözləri ilə görmüşdür. Bu məziyyətləri ilə kitab bizi o qanlı-qadlı günlərə qaytarır, o anları bir daha yaşamağa vadar edir. Ra-

mizin silahdaşlarının əksəriyyəti, təəssüflər olsun ki, artıq bizim aramızda yoxdur. Onlar Vətən uğrunda canlarını fəda etmişlər. Bu kitab onların xatirəsinə ucalmış kiçicik bir abidədir. Büyük abidəni biz Laçın rayonunu, eləcə də bütün işgal altında inləyən torpaqlarımızı düşmən tapdağından azad edib Laçının mərkəzi küçəsində qoyacaqıq. Eyni zamanda bu kitabda haqqında danışılan ığidlərin həyatı, döyük yolları müasir gəncərimiz üçün bir örnek, nümunə olacaqdır. Onlar Vətənimizin torpaqlarını azad etmək üçün şəhidlərin ruhuna and içib döyükə atılacaq və mütləq qalib gələcəklər. Bu əminliyin əsasını kitabda təsvir olunan ığidlərimizin qəhrəmanlıq nümunəsi təşkil edir. Kitab həm də gənclərimizin milli vətənpərvərlik ruhunda formallaşmasına böyük töhfə olacaq.

Biz müəllifə gələcək işlərində uğurlar diləyir, arzu edirik ki, qələbə salnaməsini yaratmaq ona qismət olsun.

*Cavanşir Muradov,  
filologiya elmlər namizədi,  
BDU-nin müəllimi*

## QANLI TARİX, FACİƏ, HƏRBƏSİYASI İŞGAL... QAN YADDAŞIMIZ (YADDA SAXLA)

1813-1828-ci illərə qədər Azərbaycan dövlətinin sahəsi təxminən 410 min.kv.km.

1813-1828-ci illərdə işgal edilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan sahəsi təxminən 280 kv.km.

Rusiya əsarəti altındakı Şimali Azərbaycan sahəsi təxm. 130 min kv.km.

1918-ci ildə Rusyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı sahəsi 9 min kv.km.

Rusiya əsarəti altındakı Dərbənd xanlığı - sahəsi 7 min kv.km.

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazinin sahəsi təxminən 114 min kv.km.

1920-ci ildə ADR-i işgal edən rus Sovet imperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri:

Ermənistən Sovet Sosialist Respublikasının qismən nəzarətinə və gürcülərin qismən nəzarətinə verilən (Gürcüstan Sovet Sosialist Respublikası) Borçalı birlilikdə sahəsi təxm. 27,4 kv.km.

1920-1988-ci illərdə SSRİ əsarəti altında qalmış Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi - 86,6 min kv.km.

Azərbaycanın 1988-1994-cü illərdə Ermənilər tərəfindən işgal edilmiş əraziləri cəmi (13,210 kv.km).

Keçmiş Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrüt) işgal tarixi:

1988-1994-cü illər (sah. 4400 kv.km);

Laçın (18 may 1992-ci il) 1835 kv.km.

Kəlbəcər (3-4 aprel 1993) - 1936 kv.km.

1990-1995 Erməni işgalı dövründə Azərbaycan dövlətinin

müdafıə nazirləri olmuş şəxslər: Valeh Bərşadlı, Tacəddin Mehtiyev, Tahir Əliyev, Rəhim Qaziyev, Dadaş Rzayev, Məmmədrəfi Məmmədov.

Füzuli (23 avqust 1993-cü il) - 1386 kv.km.

Ağdam (23 iyul 1993-cü il) - 1094 kv.km.

Cəbrayıł (23 avqust 1993-cü il) - 1050 kv.km.

Zəngilan (30 oktyabr 1993-cü il) - 707 kv.km.

Qubadlı (31 avqust 1993-cü il) - 802 kv.km.

Beləliklə, Azərbaycanın deyildiyi kimi, 20 faizi yox, təxminən 80 faiz ərazisi hərbi-siyasi işğal altındadır.

## GEDİRSƏN

Meşəsində yağı gəzən əliyim,  
Əlik, niyə hovur-hovur gedirsən?  
Ay ürəyi köz qovuran ləliyim,  
Yadlar səni yana qovur... gedirsən.

Əlik, səni mansıraya saldılar,  
Nə biləydim çay qudurar, sel dalar.  
Bu dünyanın göydəndüşmə aldı var,  
Su alışır, otlaq sovur, gedirsən.

Əlik, sənin gözəl canın xəlbirdi,  
Yiyən ölüb, əlaltılar əlbirdi.  
Yağı çoxdu, yardım yoxdu, yol birdi,  
Sağda gavur, solda gavur, gedirsən.

Əlik, burda dağ kəlləri diz çökür,  
Yaralılar yeri döyüb döyükür.  
Ay sığnağı ölüm saçan ömrü kür,  
Top qülləsi qaya ovur, gedirsən.

Əlik, sənsən bu çovğunun çıxdaşı,  
Dırnağında çinqı yandır, ciğ daşı.  
Yada qalan yurd-yuvani, dağ-daşı  
Buynuzunda göyə sovur gedirsən.

Əlik niyə qazix yeri qoxladın?  
Göz yaşınla balanımı yoxladın?  
Bir quzuyla yeddi mənzil haxladın,  
Heç qurtarmır bu vurhavur, gedirsən...

## *Ağa Laçınlı*

## LAÇIN QAYASI

Qabarıq sinəli Laçın qayası,  
Nə qorxunc, heybətli görünüşün var!  
Əlçatmaz qoynunda kəklik yuvası,  
Üstündə qızı vuran laçınlar uçar.

Arxan Ala qaya, Məndilin dağı  
Yanında Ağbabə dayanıb qoşa.  
Buluddan çalmalı Murov yaylağı  
Qarşında Kəpəzlə verib ba-başa.

Daşların altından "piq-piq" yeləyən  
Bulağın timsaldır qaynar gözlərə.  
Dərələr uzanır gəl-gəl söyləyən,  
Ləpəsiçıçrayan dəli Tərtərə.

Yuyar daşlarını məkansız sular,  
Öpər yanağını səhərin seli,  
Hər çiçək fəslində, gələndə bahar,  
Axar göy sinənə var-dövlət seli.

Ferma çadırları qurulan zaman,  
Başlanar dağların toyu-büsəti.  
Sürünü yaylıma çıxaran çoban  
Şiş qaya üstündən çekər bayatı.  
İnsan nəfəsilə canlanar yenə,  
Nə gözəl görünür camalın sənin.  
Colst qəlbər dözərmi odlu hicrana,  
Ömür təzələyər vüsalın sənin.

Çəmənlər içində-yanında evin  
İməkləyən körpə toplayar çıçək.  
Səhərlər meşəyə gelən qız-gəlin,  
Qayıdar qabında moruq, çıyələk.

Yüz tüsəng tuşlansa süzən qartala,  
Duyğusuz ovçunun qaşı çatılmaz.  
Qocalar qəzəblə qışqırar: - Bala,  
Laçına, qartala güllə atılmaz!..

Palid meşələri dövrəyə almış,  
Çox yola salmışan gəlib keçəni,  
Zamanın zərbindən başın ağarmış,  
Palid ağaçından qopan səs, hənir...

Laçınlı, buludlu, qalalı dağlar...  
Bu möştəşəm lövhə bilsəm nə deyər:  
"Burda babaların ocaq yeri var".  
İgid nəslimizin əzəmətidir  
Məğrur görünüşü bu gözəl dağın.  
Yenilməz vüqarı, şan-şöhrətidir,  
Dünənki, bugünkü qəhrəmanlığın.  
*Qasim Qasimzadə*

## FACİƏLİ QAN YADDASI

1822-ci ildə Qarabağ xanlığı ləğv olundu və yerində eyni adlı əyalət yarandı. O, 1840-ci ildə Şuşa qəzasına çevrildi və Xəzər əyalətinin tərkibinə daxil oldu. 1868-ci ildə Təngə quberniyası yaranan zaman Şuşa qəzası bu quberniyanın tərkibinə daxil edildi və onun tərkibində yeni bir qəza - Zəngəzur qəzaşı yaradıldı.

1883-cü ildə Şuşa qəzasına tərkibində daha iki yeni qəza yaradıldı - Cavanşir və Cəbrayıl. Qarabağın belə inzibati bölgüsü 1921-ci ilədək saxlanılmışdı.


Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi Sisianov öz mövqelərini möhkəmləndirmək məqsədiylə Qarabağa erməniləri Zaqafqaziyanın digər əyalətlərindən köçürüdü. Ümumiyyətlə, 1805-ci ildən başlayaraq mərhələlərlə İrandan Azərbaycana çox böyük sayıda erməni ailələri köçürüldü.

XIX əsrin əvvəlində çar məmurları Qarabağın əhalisinin ümumi sayını, o cümlədən burada yaşayan digər xalqların sayını müəyyən etmək üçün müəyyən iş aparmışlar.

Bir mənbədə göstərilir ki, 1805-ci ildə Qarabağın əhalisinin sayı 10.000 ailəyə çatdırıda. 1808-ci ildə burada yaşayanların sayı 7.474 ailəyə qədər azalmışdı. Göstərilən illərdə Qarabağ əhalisinin sayının azalmasını digər mənbələr də təsdiqləyir.

Məlumdur ki, bu yerlərin əhalisi rus-İran müharibəsi illərində öz doğma yerlərini tərk etmiş, sakitlik yaranan kimi geri qayıtmışdır.

Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında müfəssəl məlumatları xəber verən ikinci mühüm sənəd Yermolov və Mogilyovski tərəfindən tərtib olunmuş Qarabağ əyalətinin vergi reyestridir. 1823-cü ildə tərtib olunan reyestrdə əhalinin kəndlər və ailələr üzrə sayı verilir, həmçinin önlərin milli mənsubiyyəti göstərilir.



Reyestrin tərtib olunması zamanı şovinist və millətçi tendensiya özünü göstərir. Belə ki, məsələn, erməni ailələri yerləşdirilən Azərbaycanın istənilən kəndi reyestrdə əsassız olaraq erməni kəndlərinə aid edilir. Reyestrə görə 1823-cü ildə Qarabağ əhalisinin sayı və etnik tərkibi aşağıdakı kimidir:

Göründüyü kimi 1823-cü ilədək Qarabağa köçürülmüş ermənilərin hesabına erməni əhalisinin sayı artmış və 4.366 ailəyə çatmışdır.

Milliyyəti	Ailələrin sayı	
	Şəhərdə	kənddə
Azərbaycanlılar	15.729	1.111
Ermənilər	4.366	421
Cəmi:	20.095	1.532
		18.563

Qarabağa köçürülmə 1825-1826-ci illərdə Rus-İran müharibəsi gedişində də davam etmişdi. Daha 18 min ailə Qarabağa köçürülmüş və indiki Dağlıq Qarabağının ərazisində yerləşdirilmişdi.

Rusiya və İran arasında 10 fevral 1828-ci il tarixdə bağlanmış Türkmençay sülh müqaviləsinə uyğun olaraq İrandan Zaqqafqaziyaya 8.249 erməni ailəsi köçürülmüş və onlar İrəvan quberniyasında, Qarabağ əyalətində və Şamaxı qəzasında yerləşdirilmişdi. Ümumiyyətlə, Türkmençay sülh müqaviləsinin şərtlərinə görə müqavilə imzalanandan bir neçə ay sonra İrandan Azərbaycana 40 min erməni ailəsi köçürülmüşdür.

Sonralar isə Rusiya və Türkiye arasında imzalanan Andriapol sülh müqaviləsinə uyğun olaraq 1828-1830-cu illərdə çar Rusiyası Türkiyədən Zaqqafqaziyaya daha 84 min ermənini köçürdü və onları Gəncə və İrəvan quberniyalarında, Tiflis quberniyasının Borçalı, Axalkalaki və Axalsixi qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdi.

Ermənilər Gəncə quberniyasında bütün ərazi boyu yerləşdi-

rilməmişdilər, yalnız guberniyanın dağlıq zonalarında Göyçə gölündən başlayan ərazilərdə yerləşdirmişdilər.

Gəncə guberniyasının dağlıq zonası əsasən Qarabağın dağlıq hissəsini təşkil edir.

Gəncə guberniyasının dağlıq zonasına 124.000 erməni rəsmi surətdə, bir hissəsi isə qeyri-rəsmi köçürülmüşdü.

Ümumiyyətlə, 1828-1830-cu illərdə Gəncə guberniyasının dağlıq zonasına 200 min erməni köçürülmüşdü.

Artıq 1897-ci ildə Qarabağın əhalisinin siyahıya alınması göstərirdi ki, burada yaşayan 54.841 ailədən 29.350-si Azərbaycanlı türkü, 18.616-sı erməni ailəsidir, digərləri isə başqa xalqların nümayəndələridir.

Q.A.Koçəryan yazır ki, guya Dağlıq Qarabağın əhalisinin 1921-ci ildə 94,4%-ni ermənilər, 5,6%-ni azərbaycanlılar təşkil edir. Qeyd edək ki, 1921-ci ilə qədər Dağlıq Qarabağ kimi anlayış yox idi və burada əhalinin siyahıya alınması keçirilmişdir. Əgər Q.A.Koçəryan Dağlıq Qarabağ əhalisinin sayını 1921-ci ildəki ilə hesablaşa onda yaşayış məntəqələri üzrə etnik tərkibi göstərilməklə bu rəqəmi ala bilməzdi.

Çarizm Qarabağa Şərqi qapısı kimi baxırdı və Azərbaycanı işgal edən zaman ermənilərin Qarabağda sayının üstünlük təşkil etməsinə səy göstərirdi. İrandan Qarabağa erməniləri köçürəndə ilk növbədə Bərdəni dirçəltmək və köçürünləri bu şəhərdə yerləşdirmək planlaşdırılmışdı. Lakin ermənilərin həmişə dağ şəraitində yaşımasını nəzərə alan çarizm Bərdədən yan keçmiş və erməniləri dağlıq zonalarda və Şuşa şəhərində yerləşdirmişdir.

Ermənilərin Şuşada yerləşdirilməsi böyük müqavimətlə qarşılanmışdır. Lakin çarizm müqaviməti qırılmış və erməniləri Şuşa şəhərində yerləşdirmişdi.

Mənbələr Qarabağda XIX əsrin əvvəlində yaşamış və sonralar bura köçürülmüş ermənilərin maddi və mənəvi mədə-

niyyət səviyyələri haqqında ətraflı məlumatlar verir. Qarabağda yerli əhalinin mədəniyyəti sonalar bura köçürürlən ermənilərin mədəniyyətindən bütün komponentlərinə görə fərqlənir.

1921-ci ildə Ermənistən SSR yarananda tarixi Qarabağın xeyli hissəsi - Zəngəzur qəzası ona verilmişdi. 1923-cü ildə Qarabağın dağlıq hissəsinə muxtarlıq verildi (bura bütün Cavanşir qəzası, Şuşa və Cəbrayıl qəzalarının dağlıq hissələri daxil edildi) və beləliklə, dağlıq Qarabağ Muxtar vilayəti yaradılmışdı. Bu mənbələrlə tanışlıq tarixi gerçəkliyi başa düşmək üçün çox mühüm əhəmiyyətə malikdir.

Laçın rayonunun ərazisi 1822-ci il Qarabağ Xanlığı ləğv olunana qədər həmin xanlığın tərkibində olmuşdur.

1822-ci ildə xanlıq ləğv olunduqdan sonra eyni adlı əyalət yaradıldı, 1840-ci ildə Laçın rayonu daxil olmaqla əyalət yenə ləğv olunur, Xəzər əyalətinin tərkibində Şuşa qəzası yaradılır.

1869-ci ildə Yelizavetpol guberniyası yaranandan sonra, onun tərkibində Zəngəzur qəzası yarandı. Laçın rayonunun ərazisi həmin qəzanın tərkibinə daxil oldu. Bu cür inzibati bölgü 1921-ci ilə qədər mövcud olmuşdur. 1924-cü ildə Laçın şəhəri təşkil edilmiş, 1930-cu ildə Laçın rayonunun mərkəzi seçilmişdir.

Zəngəzur qəzasının tərkibində Laçın rayonun ərazisi 4 və 5-ci polis dairəsinin bir hissəsi isə Şuşa qəzasının tərkibində olmuşdur. Kəndlər: Məzməzək, Tazıkürdalı, Fərəcan, Suarası, Bayramuşağı, Köhnəkənd, Qışlaq, Zabux, Seyidlər və s.

Azərbaycan Respublikasının Laçın rayonu Qafqaz təbii vilayətinin Kəlbəcər-Zəngilan iqtisadi rayonuna daxildir. Rayonun mərkəzi Laçın şəhəridir. Şəhərə "Laçın" adını 1924-cü ildə görkəmlı yazıçıımız Tağı Şahbazi (Simurğ) oradakı eyniadlı dağa uyğun olaraq. Rayonun ərazisi 1883 km<sup>2</sup>-dir. Sərhədlərinin uzunluğu isə 138 km-dir. Laçın rayonu şimaldan Kəlbəcər rayonu ilə 45 km məsafədə, qərbdən Ermənistənla 50 km

məsaflədə, cənubdan isə Qubadlı rayonu ilə 13 km məsaflədə həmsərhəddir. Laçın rayonun ərazisi dağlıq olduğundan uzun müddət zəif inkişaf etmişdir. Aran rayonlarının qoyun sürünləri isti-yay aylarındaancaq Laçın dağlarında yerləşdirilirdi. Laçının keçilməz meşələri, səfali istirahət yeri, İşıqlı, Qızılboğaz, Fərməc, Mixtökən, Qırıqız kimi dağları var. Rayonun ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Rayonun ərazisində Yura-Antropogen çöküntüləri yayılmışdır. Narzan tipli mineral bulaqları, çoxlu miqdarda tikinti materialları, ya taqlar var. Ərazinin çox yerində qış quraq keçən müləyim isti və soyuq iqlim üstünlük təşkil edir.

Rayon ərazisinin 16%-ni meşələr tutur. Hacisamlı, Altın taxta, Qaladərəsi, Katos, Şəlvə, Zavod meşələrində cökə və ağ-çaqayı ağacları bitir ki, bu ağaclar da döşəmə üçün çox yararlıdır. Dünyada nadir ağaç sayılan "qırmızı palid"da Laçın meşələrində, əsasən də Zavod kəndində - Sultan bəyin doğulduğu yerdə bitirdi. Laçın meşələri 42 min ha sahəni əhatə edir. Laçın rayonun bəzi kəndlərində əlvan sűxurlar tapılmışdır. Qarabəyli kəndi yaxınlığında tapılmış "Qırmızı listvenit"i, Lələbağırlı kəndi yaxınlığında tapılmış "Xrizonpraz"ı Bozdağan kəndi ərazisində aşkar edilmiş "Nefimoid"i, İpək kəndində aşkar edilmiş "Farelsteyn"i, Çilgəz və Hocaz kəndi ərazisində tapılmış "Tuf"-u və s. göstərmək olar. Laçın rayonunun ərazisində sovet dövründə öyrənilən əlvan sűxurlar, meşəliklər ağaç növləri və s. çox azlıq təşkil edir.

Əgər müstəqillik dövründə Laçın rayonu tədqiq olunmağa başlasaydı, mən deyərdim ki, rayonun ərazisinin hər bir qarış torpağının təbii sərvətlərlə zəngin olunduğunun şahidi olardıq. Laçın rayonu işğal olunmasaydı bu gün dünyanın ən zəngin və gözəl istirahət yerlərindən birinə çevrilərdi.

Təbiətin ən gözəl varlığı olan balıq ehtiyatı da Laçın ərazisindən axan Həkəri çayında və onun qollarında daha çoxdur.

## HƏKƏRİM

Mənbəyindir dağ suları,  
İsti suyun səf suları.  
Bax beləcə ax, suların -  
Şəfa versin qoy, Həkərim,  
Çöl-çəmənə, ay Həkərim.

Əl-ayağı yetməyənə,  
Yaylaqlara getməyənə,  
Saf suyunsuz bitməyənə  
Yetirərsən pay, Həkərim,  
Qadan alım, ay Həkərim...

Öyrənibdir üzüm-gözüm,  
Həsrətinə necə dözüm!  
Qoy suyunda çımim, üzüm,  
Məni balan say, Həkərim,  
Qadan alım, ay Həkərim.

Qardaşsan Bərgüşadın,  
Birgə çaxır göy gurşadın.  
Qırşağı qoşa qurşadın -  
Körpülərdən, ay Həkərim,  
Qadan alım, ay Həkərim.

"Suyun nurdur" - atam dedi,  
Həm "dirilik", həm "tam" dedi.  
"Hərdən olur xətan" dedi,  
Coşanda yaz, yay, Həkərim,  
Qadan alım, ay Həkərim.

F. Köçəri adına  
Azerbaijan Dövlət Uşaq  
KİTABXANASI

INV. № 89856

Damarıma keçmə qanım,  
Sənsiz, vallah, heç nə canım!  
Cana gəldi təşnə canım  
Suyundan, oxqay, Həkərim,  
Dərdim yoxdur day, Həkərim!

Qaçaq Nəbi keçdi səndən,  
Neçə nal-mix düşdü səndə.  
Qoçaq Həcər içdi səndən,  
Durur haqqı-say, Həkərim,  
Qadan alım, ay Həkərim.

Heç olmasa deyir yenə  
Cənublunun əli sənə...  
(Təskinlikdir yenə mənə!)  
Arazıma hay Həkərim,  
Qadan alım, ay Həkərim.

Qalib ömrün izləri də,  
Sol yanının düzlərində.  
Həkərinin gözlərində  
Sənə varmı tay, Həkərim,  
Qadan alım, ay Həkərim.  
1975

*Mürvət Qədimoglu Həkəri,*  
Şair, AYB-in və AİB-in üzvü, "Araz"  
Ali Ədəbi Media Mükafatı Laureati

Laçının təbii ehtiyatlarını zənginləşdirən nemətlər içində meşələrdə bitən, min bir dərdin müalicəsi sayılan qiymətli dərman bitkiləri - itburnu, çobanyastığı, innab, zirinc, kəkotu, qantəpər, dağ qırxbuğumu və adını bilmədiyimiz yüzlərlə ot-

lar, bitkilər var. Yaz-yay ayları gələndə Laçın dağlarında 200-250 adda gül-ciçək növünə rast gəlmək mümkün idi.

Yüngül sənayenin yeganə nişanəsi 1977-ci ildə yaradılmış birsexli xalçaçılıq olmuşdur. Qədim Qarabağ, "Gəncə" və s. növlü toxunmuş xalçalar nəinki Azərbaycanda, hətta dünyanın bütün yerlərində böyük şöhrət qazanmışdır.

Laçın rayonu ərazisində çox qədim tarixi memarlıq abidələri var: Hocaz kəndində mağara məbəd (V əsr), Cicimli kəndində Məlikəjdər türbəsi (XIV əsr), adsız türbə (XV-XVI əsr), Sultan Baba türbəsi, Şeyx Əhməd türbəsi (XVI-XIX əsr), Qarşıqlıq kəndində məscid (1718), Hüsülü körpü (XVI əsr), Ağaqlan məbədi (XIX əsr), Güləbird kəndində türbə (XIV əsr) və s. olan abidələr sübut edir ki, Laçın rayonu ən qədim oğuz-türk torpaqlarıdır.

"Laçın" qəzeti 1931-ci ildən fəaliyyətdədir. Çox təəssüflər olsun ki, biz Laçını qoruya bilmədik. Laçın Azərbaycan üçün neftdən və vəzifə kreslolarından daha qiymətli idi. Laçının süqutu Qarabağın süqutu demək idi. Ermənilərin əlində alətə çevrilmiş vəzifə düşgənləri isə özlərini tamamilə itirdilər. 8 may 1992-ci ildə Şuşa, 17-18 may 1992-ci ildə isə Laçın rayonu Ermənistən silahlı qüvvələri tərəfindən işğala məruz qaldı. Hər şeyin zamana ehtiyacı var. Heç kim cəzasız qalmayacaq. Tarix bizsiz yazılır və onu saxtalaşdırmağa bizim cəsarətimiz çatmaz. O gün isə heç də uzaqda deyil. Sağlıq olsun yaşayarıq görərik.

İndi isə Laçın rayonunun bütün sahələr üzrə xronologiyasını veririk.

Xronoloji siyahı isə Laçın rayonunun icra hakimiyyətindən alınıb.

Həmin dövrə aid məlumatlar:

Ərazisi: 1883 kv-km, əhalisi - 60 min nəfər, 1 şəhər, 1 qəsəbə, 123 kənd, 48 sənaye obyekti, o cümlədən: 5 tikinti materi-


alları istehsalı, 1 ağaç emalı, 1 kimya sənayesi, 1 maşınqayırma, 1 aliminium, 3 yüngül sənaye, 1 yerli sənaye, 3 asfalt beton zavodu, 1 meşə təsərrüfatı, 3 çörək bişirmə, 5 yağı -pendir zavodu, 23 yol və tikinti -quraşdırma idarəsi. 63 kənd təsərrüfatı obyekti, o cümlədən: 30 kolxoz, 1 baytarlıq müalicəxanası, 1 baytarlıq laboratoriyası, 1 damazlıq birlüyü, 1 kimya birlüyü, 1 toxuculuq laboratoriyası, 1 bitki mühafizə laboratoriyası, 1 mal-qara qəbul məntəqəsi, 1 texniki təhcizat birlüyü, 1 suvarma sistemləri idarəsi, 1 kənd enerçi idarəsi.

217 mədəni-maarif müəssisəsi, o cümlədən:

34 mədəniyyət evi, 48 klub, 118 kitabxana, 2 avtoklub, 3 mədəni çadır, 5 musiqi məktəbi, 1 şəkil qalereyası.

14 tarixi abidə, muzeylər, məscidlər,  
30 kinoteatr.

108 təhsil müəssisəsi, o cümlədən: 51 orta məktəb, 33 nata-mam orta məktəb, 17 ibtidai məktəb, 1 gənc texniklər klubu, 1 gənc təbiyyətçilər stansiyası, 2 uşaq bağçası, 1 şahmat məktəbi, 1 uşaq yaradıcılıq mərkəzi, 1 uşaq gənclər idman klubu, 1 kənd orta texniki peşə məktəbi.



142 səhiyyə obyekti, o cümlədən:

18 xəstəxana, 1 poliklinika, 83 feldşer mama məntəqəsi, 20 həkim amblatoriyası, 19 tibb məntəqəsi. 4 aptek.

460 ticarət şəbəkəsi. O cümlədən:

108 ictimai iaşə müəssisəsi, 36 çörəkxana, 96 məişət xidməti obyekti, 30 şəhər və kənd ATS-i, 1 avtonəqliyyat müəssisəsi.

Şəxsi və ictimai təsərrüfatlarda:

iri və xırda buynuzlu heyvanlarının sayı 134354 baş.

Şəhidlər - 262 nəfər.

Milli Qəhrəmanlar - 5 nəfər.

Laçın rayonunun Güləbird kəndi çox böyük bir ərazini əhatə edir. Qubadlı rayonundan şimala doğru gedəndə Güləbird Laçının birinci kəndidir. Həkəri çayının sol sahilində yerləşən bu kənd çox qədim tarixə malikdir. Kənddə XIV əsrə aid olan bir türbə və onun ətrafında XP-XŞ əsrlərə aid sal daşlarından ibarət at, sandıq, canavar (qurd) və s. heykəllər bizim dövrümüzə qədər gəlib çatmışdır. Çar hökumətinin Qafqazda 1840-ci il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vilayətinin tərkibində yaradılmışdı. (1841, 1 yanvar) Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa idi. 1846-ci ildən Bakı, 1876-ci ildən isə Yelizavetapol quberniyasına daxil edilmişdi. Kəbirli, Zəngəzur, Cavanşir, Cələbürt, Vərəndə məntəqələrinə bölündürdü. Sonralar getdikcə bu ad xalqın dilində formalışdır Güləbird adına çevrilmişdir. Yəni, tarixi faktlar göstərir ki, Güləbird kəndi və ümumilikdə Zəngəzur torpaqları qədim Azərbaycan torpaqlarıdır. XVII əsrədə yaşayıb yaratmış Türk dünyasının məşhur simalarından olan bayatı ustası Sarı Aşıq da Güləbird kəndində yaşamışdır.

Sarı Aşığın yeni məzarını əslİ Güləbird kəndindən olan Səbahəddin Eloğlu Azərbaycanda ilk dəfə olaraq bayatı muzeyinə çevirmiştir. Güləbird kəndində insan məskənlərindən biri

də, adı nəsillərdən bizə gəliş çatan Qaradağlı obasıdır. Qaradağlı Cənubi Azərbaycan ərazisində olan böyük bir mahaldır. Qaradağlı mahalından qədim dövrlərdə Zəngəzur torpaqlarına, o cümlədən Şimali Azərbaycanın bir çox ərazilərinə çox böyük insan axını olmuşdur.

Güləbird kəndinə də Qaradağ mahalından gələnlər olub. Sarı Aşıqın və Orucməmməd adlı bir nəfərin Gülbəird kəndində məskunlaşlığı məlumdur. Sarı Aşıqın bayatlarında Gülbəird və Qaradağlı adları qeyd olunur.

Mən aşiq Gülbəirdə  
Şeh düşüb Gülbəirdə  
Əslim Qaradağlı  
Özüm Gülbəirdə.

Sarı Aşıq İran sahına istinadən bir bayahsında dəyəmə mənim Həkərimə deyir:


Mən aşiqam Hakərim,  
Yetiş daha həkərim,  
Sənə sənin gen dünyan  
Mənə mənim həkərim.

Güləbird kəndinə yaxın olan ərazilərdə bir neçə tayfalar yaşamışdı. Qarabağın məşhur seyidlərindən olan Seyid Əliş də Gülbəird kəndinin qurulmasında böyük xdməti olmuş və Gülbəirddə yaşamışdır. Demək olar ki, 1920-ci illərə qədər Azərbaycanda Sovet Hökuməti qurulana kimi oradakı əhalilə dağınıq halda yəni Novruzallar kəndi bu gün də Novruzallar adı ilə tanınırlar. Orta oba kəndi yəni Orucməmmədlər adı ilə tanınırlar, Eyvazlar eyvaz uşağı adı ilə tanınır, Məliylər məliy uşağı adı ilə tanınır. Nəzərlər nəzər uşağı adı ilə tanınır. Yuxa-


rı Məzməkək kəndi Nabat uşağı adı ilə tanınır. Qaranlıq kəndi bəy tərəfi adı ilə tanınır. Bayramuşağı kəndi bayramuşağılar adı ilə tanınır. Rəfillər kəndi isə bu gün də rəfillər adı ilə tanınırlar. Yerli Gülbəird kəndi isə Qasimbəylilər adı ilə bağlıdır. 1923-1930-cu illərdə yaşayış üçün daha əlverişli rayon mərkəzinə daha yaxın əkin-biçin üçün münasib yerlərdən biri yalnız Həkərli çayının kənarı sayılı bilərdi ki, o da ancaq Gülbəird kəndi idi. Yuxarıda sadalanan bütün kəndlər birləşib Həkərli çayının kənarında böyük bir kənd saldılar. Onu da nəzərinizə çatdırıram ki, lap əvvəllərdən ayrı yaşamalarına baxmayaraq bu camaat həmişə bir-birinə gedib gəlib, qız verib oğul evləndirib yaxın qohumluqlar yaradıblar.

Qarabağın məhşur seyidlərindən olan Seyid Əliş də Gülbəird kəndində yaşamışdır. Demək olar ki, 1930-cu illərə qədər indiki Gülbəird kəndi də daxil olmaqla gülbəirdlilər bir çox ərazilərdə -Novruzallar kəndi, Orta oba kəndi, Yuxarı Məzməzək, Aşağı Məzməzək kəndləri, Bayramuşağı və Rəfi kəndlərində yaşamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan bir müddət sonra (1930-cu ildən sonra) yuxarıda adları çəkilən bu kəndlər içərisindən yaşayış üçün daha əlverişli, rayon mərkəzinə yaxın, əkin-biçin üçün münasib yerlərdən birini-Gülbəird kəndini seçdilər. 1930-cu ildən başlayaraq Gülbəird kəndi ətrafında olan kəndləri birləşdirib, Gülbəird kəndinin əsasını qoymalar. Yəni Gülbəird kəndi mövcud idi, kəndin ərazisini bir az da böyüdürlər.

Gülbəird kəndi Laçın rayonunun ən böyük inkişaf etmiş kəndlərinlən biri olub, erməni işgalına qədər 400-ə yaxın ailə təsərrüfatından ibarət olan, əhalisinin sayına görə Minkənd-dən sonra ikinci yeri, əkin-biçin üçün yararlı torpaq sahələrinə görə isə rayonda birinci yeri tuturdu. Ucu-bucağı olmayan yazı düzləri Ermənistandan həmsərhəddə yerləşirdi. Bunlardan Nəzər xırmanı yəli, Armudun yəli, İşiq bulağı yəli, Aralıq ya-




lı, Daran yalı, Ağ yal, Qız qəbiri yalı, Gen yal və s.-in adlarını çəkmək olar. Bu sadalanan yallarda min hektarlarla əkin işi həyata keçirilirdi. Əsasən dəmyə torpaqlar olmasına baxmaya-raq, hər hə-dan 800-1000 kq taxıl-arpa biçilirdi. 1970-ci illərdən sonrakı dövrdə Ermənistanın Gorus rayonu ilə Laçın ara-



sında bizim yazı düzlərinə su verilməsi üçün dağlardan çəkiləcək su kanallarına külli miqdarda pul ayrılması üçün müqavilə bağlanmışdı. Təəssüflər olsun ki, nankor daşnaklar bu vədlərinə naxələf çıxmış, bizim torpaqlara su verməkdən imtina etmişdilər. Ona görə də bu torpaqlar dəmyə torpaqlar adlanırdı.

Kənddə hamı heyvandarlıqla məşğul olurdu. Bir gündə bir neçə sürü-qoyn, bir neçə sürü mal, gamış otlaq sahələrinə çıxırırdı. Kəndin mal-qarası 9 istiqamətdə otlağa çıxırırdı:

-Birinci, Həkərli çayının üstündən adlayıb Xəlfəzur meşələ-



*Güləbird kənd Mədəniyyət evi*

ri və Hüseynbəyin dərəsi istiqamətində;

- İkincisi isə, Nəzər xırmanı yalı Büsbütün dağı və Ceyran keçməz istiqamətində;

- Üçüncüüsü isə, Novruzallar dərəsi, Şahdərəsi, İtlələn dərə və Sarı qaya istiqamətində;

-Dördüncüüsü isə, Pələkli dərəsi, Qoyun cəbhəsi, Arduşlu dərəsi, Pələkli bulağı, Göytəpə, Dağdağan bulağı, Salahın ka-

hası, Qara qaya, Taxçalı qayası, Cüryək qaya, bir-iki və üçüncü darlar və s. istiqamətində;

- Beşinci isə, Qozlu dərə, Badamın yurdu, Balaca düzü, Dib taxtı, Qurd dərəsi və s.;


- Altıncı isə, Daran dərəsi, beş barmaqlar, Məşədi qəhrəman və s.

- Yeddinci isə, Rəfi dərəsi, Narlı dərə, Gen dərə, Qala dərəsi, Hacı Sadıx bulağı Qoşa qaya və s.

- Səkkizinci isə, Bayramuşağı dərəsi, Damcılama bulağı, Qotur dərəsi, Türkən dərəsi və s.;

- Doqquzuncu, Maqsudlu dərəsi, Maqsudlu bulağı, İldırım vuran, Sarı qaya dərəsi, Qanlı dərə, Yaxşının qəbrinin yanı və s.

Kənddə üç böyük qəbiristanlıq var idi. Ümumiyyətlə, Gülbərd kəndi coğrafi mövqeyinə görə çox girintili-çixıntılidir. Çünkü, kəndin qərb hissəsi Ermənistanla (qərbi Azərbaycan



*Güləbird kəndində Sarı Aşıq və Yaxşının abidəsinin açılışı. 1989-cu il.*

torpaqları adlanır) şimali-şərqi Qarabağla, cənubu isə Qubadlı rayonu ilə həmsərhəddir. Kəndin ərazi-sində Qız qəbri deyilən yer çox böyük bir ərazini əhatə edirdi. Yaşlı nəsillərin söylədiklərinə görə qədim dövrlərdə aran ərazilərindən yaylaqlara gedən Azəritürk tayfaları bu yerlərdən keçib. Üç təpə dağlarına gedirmişlər. Köç gedər-lən məşhur türk sərkərdələrindən birinin bacısı xəstələnib yolda ölü və həmin ərazidə, yəni Avdillanın arxacının yaxınlığında dəfn olunur. Elə həmin dövrdən də o yer Qız qəbri adı ilə məşhurlaşır.


XVII əsrдə yaşayıb yaratmış məşhur bayati ustası Sarı Aşığın məzəri da Gülbərd kəndində yerləşir. Sarı Aşığın həyatı qədər sevdiyi sevgilisi Yaxşının məzəri da kəndin qarşı hissəsində Həkəri çayının sağ sahilində yerləşir. Aşıq bir bayah-sında deyir:

Mən aşiq tərsinə qoy  
Tər təni tərsinə qoy  
Yaxşını qibləsinə  
Aşığı tərsinə qoy.

Sarı Aşığın və Yaxşının məzəri bütün Araz boyu rayonları əhalisi və Laçın, Zəngəzür əhalisi üçün ziyarətgah idı.

Aşıqla Yaxşının məzarları kəndə xüsusi bir gözəllik verirdi. Onu da nəzərinizə çatdırıq ki, Yaxşının yaşadığı kənd Gülbərdə üzbəüz olan Maqsudlu kəndidir.

Güləbird kəndinin ərazisi olduqca çox böyükdür. Demək olar ki, kənddə 300-ə yaxın ev tikilmişdi: 1 orta məktəbi, 1 xə-





Güləbird kəndində Sarı Qaya

təxanası, 5-6 ticarət iaşə sahəsi, 1 mədəniyyət evi və zəngin kitabxanası var idi.

1988-ci ildən bədnam qonşularımız olan erməni daşnaklarının qondarma torpaq iddiaları kənd əhalisini rahat buraxmadı. Hələ o vaxtlar kənd cavanları birləşib könüllü dəstələr yaradaraq Ermənistana sərhəd olan ərazilərdə keşik çəkirdilər. Kənddə yaranmış özünü müdafiə dəstəsi nəinki kəndin müdafiəsini, hətta qonşu kəndlərin - Cicimli, Qazidərəgi, Ağalıqcımcımlı, Fərəcan, Suarası, Qubadlı rayonunun Alıquluuşağı kəndlərinin müdafiəsində də fəal iştirak edirdilər. Kəndin müdafiə dəstəsində bütün kənd əhalisi fəallıq göstərirdi. Amma bir qrup gənclərin adlarını xüsusi qeyd etməmək olmaz: Vüqar Hüseyn oğlu, Kamal Cəfərov, Cəfər Eyvazov, Rövşən müəllim, Qorxmaz Eyvazov, Sərhad Firidov, Hikmət Məmmədov, Əvəz Nəzərov, Aliş Avdinoğlu, Məhyəddin Salahov, Çingiz Astan oğlu, Rizvan Hünbətov, Çerkəz Xaniş oğlu, Vüqar Salahov, Qədir Səfərov, Habil Məhər oğlu, Cabbar

Cabbarov, Vaqif kişi, Səfa Həşimov, Nurəddin İsayev, İlqar Ayaz oğlu, Şəmsi Abbasov, İsaq Cabbarov, Rəhim Abbasov, Malik Qasimov və mən Ramiz Qənimətoğlu daha çox fərqlənirdik. Kəndin sovet sədri, hamımızın böyük hörmət etdiyi Qaçay Aslanov, kolxozi sədri hamımızın yaxşı tanıdığı Tahir Salahov və digər şəxslərin də bizə daim göstərdiyi qayğı heç vaxt yadımızdan çıxmaz. Adlarını çəkə bilmədiyim yüzlərlə eloqlularımız min bir əziyyətlə, çətinliklə, döyüşlər aparsalar da yağı düşmənlər ermənilər yaxın havadarlarının köməyi ilə Gülbərək kəndini işgal etdilər. Nəzərinizə onu da çatdırım ki, Gülbərək kəndini işgal etmək düşmənə heç də asan başa gəlmədi. Dəfələrlə hücum edən erməni daşnaklarının məhv edilməsi, girov götürülməsi ermənilərin nə qədər zəif olduğunu sübut edirdi. 1992-ci il Laçın rayonunun işgalindən sonra düşmənin Gülbərək kəndinə etdiyi hücumlar, demək olar ki, məğlubiyyətlə nəticələnirdi. Bunu Gülbərək uğrunda döyüşən hər bir döyüşü təsdiq edə bilər. Mən bir döyüşü kimi bütün vaxt hücum əməliyyatlarında iştirak etdiyim üçün bu sözləri deyirəm. İstər 1992-ci ilin ayında, istərsə də avqust ayında, sentyabr, oktyabr aylarında olan əməliyyatlarda düşmən məğlub olub geri çəkildi. Bir döyüşü olduğu kimi təsvir etmək istəyirəm:

1992-ci ilin sentyabr ayının axırlarında ermənilərlə qeyribərabər döyüşdə biz Laçının 2-3 km-lük məsafəsindən geri çəkilmək məcburiyyətində qaldıq. Ancaq o vaxt bizə geri çəkilmək əmrini guya Müdafiə Nazirliyindən verildiyini dedilər. Biz Gülbərək kəndinə qədər olan mövqelərimizi itirməli olduk. Kəndimiz üzük qaşı kimi düşmənlərlə mühasirəyə alınmışdı. Kəndin aşağı, yəni körpünün yanından gecə ikən rəhmətlik Rizvan, Əlimurad və mən Ramiz Binnət kişisinin evinin yanında olan qara qayani tutduq. Səhər açıldı. Neçə gün idi ki, gecələr yatmadıq, yaman yorğun idik. Növbə ilə yatıb dururdug. Bir də eştidim ki, döyüşü yoldaşlarımızdan biri Məhyə-


din deyir ki, - Uşaqlar, durun ermənilər gəlir. Yerlərimizi möhkəmləndirdik. Baxdıq ki, saat 1230-du, düşmən 8 istiqamətdən kəndə hücuma keçib. Ancaq bizim burada olduğumu zu onlar bilmirdilər. Təxminən yarım saatdan sonra çox yaxın məsaflədən düşməni atəşə tutduq, özləri də gözləmədikləri bir vəziyyətə düşdülər və geri çəkilə bilmədilər. Çayın o tayında olanlar da bizim başqaldırmağımıza imkan vermirdilər. Sığındığımız qayanın yuxarısından bizim yaxın məsafləmizə hərdən bir qumbara atırdılar. Döyüşü yoldaşlarımızdan biri Rizvan dedi ki, biz qayanın yuxarı hissəsini tutmalıyıq, yoxsa düşmən bizi məhv edə bilər. Bir neçə dəqiqə məsləhətləşdik ki, bura kim çıxsın. Çünkü qayanın bir tərəfi hündür idi, digər tərəfi isə görünürdü. Çıxmaq mənə həvalə olundu. Çox çətinliklə yuxarı çıxıb mövqeni tutdum. Gərgin döyüş gedirdi. Bir neçə istiqamətdə çayın kənarından gələn ermənilər geriyə qaçmağa başladılar, biz isə lazımı müqaviməti göstərirdik, ermənilərdən yaralananların sayı getdikcə artırdı. 100-200 m-lik məsaflədə döyüş gedirdi, hər şey aydın görünürdü. Artıq demək olardı ki, saat 5-6 radələrində düşmən qüvvəsi məni ağır yaraladı, çox çətinliklə döyüşü yoldaşlarımızdan biri Əlimurad məni aşağı, qayanın dibinə endirdi. Qolumdan dəyən snayper gülləsi məni pis vəziyyətə salmışdı. Yoldaşlarım qolumu möhkəm bağladılar və Habil ilə Cəlal məni oradan uzaqlaşdırıb Nazimin VAZ avtomobilinə qoydular. Kəndin körpüsündən keçərkən VAZ avtomobilini gülləyə tutdular. Qismətdən güllələr maşına dəymədi. Biz o vaxt demək olardı ki, partizan mühərribinə keçmişdik. Bir neçə gün bundan əvvəl kənd yaxınlığında erməniləri ağır məglubiyətə uğradıb, bir tank, bir zirehli maşın ələ keçmişdik. Axşam mən xəstəxanada olanda yoldaşlarım mənə həmin döyüsdən birneçə erməni qulağı kəsib gətirmişdilər.

Mən doğma kəndimizlə bağlı kiçik bir döyüş səhnəsini sizin diqqətinizə çatdırıdım. Ancaq qəhrəman Gülbəird şəhidlərinin

döyüş səhnələri kitabda ətraflı təsvir edilib.

Məqsədim heç də döyüş səhnələrindən qəhrəmanlıq səlnaməsi yaratmaq deyil. Onu bildirmək istəyirəm ki, Laçın Qarabağın qara qapısı sayıldığı kimi, Gülbəird kəndi də Zəngəzurun qara qapısı adlanır. Qeyd edim ki, ermənilər son dəqiqlikrə kimi Gülbəird kəndini işgal edə bilmədilər. 1993-cü ilin avqust ayının 18-19-da Qubadlı rayonunun Başarət istiqamətindən Xanlıq kəndi nəzarət altına alınanda Gülbəird kəndinin əhalisi yeganə çıxış yolu olan Xanlıqdan keçdi. Bununla da Gülbəird eli öz doğma kəndi ilə son görüşünü keçirtdi.

1993-cü il avqust ayının 19 idi. Xəbər gəldi ki, ermənilər Xanlıq istiqamətindən ağır texnikanın köməyi ilə Gülbəird kəndinin və Qubadlı rayonunun çay qırığı kəndlərinin yeganə çıxış yolu olan Xanlıq - Füzuli-Bakı magistral yolunu nəzarət altına alıblar. Maşınlarla Gülbəird kəndindən cənuba doğru - Həkəri çayı boyunca gəlməyə başladıq. Gəlib Sarı yataq körpusuna çatanda döyüşçülərimizdən dörd nəfərinin yaralandığını gördük. Maşını idarə edən rəhmətlik Səhrad adlı döyüşümüz maşını saxlayıb yerə düşdü. Bizi çağırıb dedi ki, tez gəlin yaralıları götürək. Yaralıları maşına qoyub oradan uzaqlaşaq. Bir az getmişdik ki, yaralıların vəziyyəti ağırlaşdı. Hərbi hissəmizdə həkim işləyən mərhum qardaşımız Firudin həkimi tapdıq. Səhrad dərhal maşını saxladı və Firudini çağırıldı: - Firudin tez maşına gəl, yoldaşların vəziyyəti ağırdı. Firudin maşına tərəf gəlib xəstələrə baxaraq onlara dərman verdi və sonra öz maşınınə minib bizimlə Xanlıq gəldi. Biz birlikdə yaralıları Beyləqan rayon xəstəxanasına gətirdik və sonra yaxınlıqda olan çayxanada oturub çay içdik. Doğrusunu deyim ki, həm Firudinin, həm də Səhradın danışqlarında qeyri-adi bir ecazkarlıq hiss olunurdu, Vətəndən ayrılıq hissi onları yaman kövrəlmüşdi. Bizim kəndlə ayrılığımız yaxın günlər olduğu üçün onlar dəzə bilmirdilər və Vətən həsrətinə dəzə bilməyən eloğularımız həyatlarının ən parlaq dövrlərində



Laçın şəhərindən bir görünüş

dünyalarını Bakı şəhərində dəyişdilər. Qarabağımızın sayılan, seçilən dağ vüqarlı övladları respublikamızın bütün erlərinə səpələndilər. El eldən, qardaş qardaşdan ayrı düşdü. El ağısaqqalları, ağbircəkləri torpaq, Vətən dərdinə dözə bilməyib dünyalarını dəyişdilər.

**Allah hamisəna rəhmət eləsin.**

Nə yaxşı ki, onların yerində öz adlarına layiq el oğlanlarımız və qızlarımız yetişir.

Biz nə istəyirik? Elimizin, obamızın bütövlüyünü, torpaqlarımızın azadlığını, ulu Qarabağ torpaqlarında yatan ruhları heç vaxt bizləri bağışlamayan dədə, baba, nənə məzarları, ruhların müqqədəsliyi o qədər etibarlıdır ki, dünyasını dəyişən insanların hamısı biri biri ilə görüşürler, onlar üçün heç bir sərhəd qoyulmur. Gəlin bir-birimizi lap yaxından tanıyaq, axtaraq, birlikdə bir olub yaralarımızı müalicə edək. Görünən və görünməyən yaralarımızı gələcək nəsillər bizdən soruşanda dilimiz tutula-tutula yox, ürəklə torpaqlarımız alınacaq - cavanını verə bilək. Bu gün yaşadığımız Abşeron yarımadasının

ekoloci cəhətdən çirkli havasını nə qədər təmiz qəbul edib yasaq da, böyük evlər tiksək də, xarici maşınlarda gəzsək də körpə bir uşağın adı bir sualı bizi çox düşündürəcək: - Ata, Ana, siz harada doğulmusunuz, - sualı hər şeyi həll edəcək.

Bəlkə də yanılıram. Amma nə vaxtsa biz bu sualların qarşısında dayanacaqıq. Mən onu arzulayıram ki, veriləcək suallara xəyat quraraq, kimisə aldatmaq xatırınə yox, reallıqla kişi kimi cavab verək. Müqqədəs ulu Türk torpaqları. Qarabağ el-ləri haqqında cildlərlə kitablar yazılıb və yazılmacaq. Mən sadəcə Zəngəzurun bir parçası, qəhrəman Laçın haqqında, doğulub boy-a-başa çatdığını Güləbird kəndi və onun uğrunda döyüşüb şəhid olmuş eloğularımız haqqında gördükərimi və bildiklərimi yazdım. Sadəcə vətəndaşlıq borcumu yerinə yetirdim. Kəndimizdə və rayonumuzda görüşmək ümidi ilə sizdən ayrılmıram...



MİLLİ QƏHRƏMANLARIMIZ

## ÖMRÜN KÖHLƏNİ YORULANDA



Yol uzun. Ömür yorğun. Yol qurtarmaq əvəzinə uzanır.

Ömrün köhlənini yorur bu yol... Yolları qan-yaşla sulayan baxışlar isə həsrət-həsrət boylanır.

Boylanmayan Əliabbasdır, Tofiqdir. Gedən qayıdası tökülen dolası deyil. Gözləməyin Qorxmazın yolunu. Qorxmaz gedən yolu sonunda bir zirvə var, adına şəhidlik zirvəsi deyirlər. O zirvəyə gedən yol çox yolcuları yorub. Amma Qorxmaz yorulmadı, köhləni yoruldu. Ömür köhllənini deyirəm. O qoçaq idi, ürkəkliyi, qeyrətliyi, ona görə yorulmadı. O, uca zirvəyə birnəfəsə

qalxdı. Ucaldı, ucaldıqca o zirvəni ucaldı. Əlçatmaz, ünyetməz bir ucalığa ucaldılar. Qorxmazdakı ürəyə baxın. Heç demədi ki, axı geridə, gözüyolda qalanlarım var. Yol gözləməkdən gözlərinə qan damanlarım var. O, təkcə sizi düşünmədi... Vətəni, torpağı, elini, namus-qeyrəti düşündü.

Ona görə də ona təkcə siz yanmayın, qoyun bir az da biz yanaq. Dağ-daşın da qulaqları tutulub acılardan, bacı-qardaş sıxıntılarından.

Dərd yaman əyibdi dağları...

### *Qısa arayış*

Eyvazov Qorxmaz Abış oğlu 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub, 1985-87-ci illərdə ordu sırala-

rnda xidmət edib. 1988-ci ildən Azərbaycanda milli-azadlıq hərəkatının Laçın-Şuşa-Qubadlı rayonlarında təşkilatçılarından və fəallarından biri olub.

1992-ci ildən Laçın rayon Polis şöbəsinin əməkdaşı idи. Ailəli idи. Asim və Sona adlı iki övladı yadiğar qalib.

1994-cü il 11 fevralda Füzuli rayon Horadiz qəsəbəsi və onun ətrafindakı kəndlərin müdafiəsində qəhrəmanlıqla həlak oldu.

Uzun illərin ayrılığına dözməyən, bacılar, qardaşlar, əmi oğlanları yenə bir yerə, - Abış kişinin ocağına yiğisib, Qorxmazsız günlərini anırlar. Qorxmazın iki övladını, Asim və Sonanı bağırına basıb gözündən yaş axıdan Qəşəy bacının hali tez-tez dəyişirdi. Əmisi oğlu, müharibənin acı həqiqətlərini yaşıyan müharibə əlili Murad Eyvazov ağsaqqal yaşlı əmisi Abış kişiyə yaxınlaşıb, dedi: - Qorxmaz, Vətəni, namusu, qeyrəti bizdən uca tutdu və əlçatmaz bir zirvəyə ucaldı (oğul dərdinə dözə bilməy ən Abış kişi də dünyasını dəyişdi, Allah rəhmət eləsin).

Qorxmazın ata evi. Çoxdandır ki, bu həyətdə Qorxmazın səsi, nəfəsi yoxudr. Çoxdandır ki, bu həyət Qorxmazın ayaq izlərinə həsrətdir. Amma daş-divar onun səsini saxlayıb. Meyvəsi üstündə saralan ağacların budaqları, yarpaqları onun əl izlərini özündəne xəbərsiz oğurlayıb, gizlədib. Saxlana bilməyən Qorxmazın danışığı, yerişi, duruşudu. Ona görə də bu həyət-baca qan ağlayır. Qorxmazın səsini, nəfəsini istəyir.

Azərbaycan Respublikasının Prezidentinin fərmanını ol-duğu kimi təqdim edirik.



**AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR ORQANLA-  
RININ ƏMƏKDAŞLARINA "AZƏRBAYCANIN MİLLİ QƏH-  
RƏMANI" ADI VERİLMƏSİ HAQQINDA**

Azərbaycan Respublikası Prezidentinin  
**FƏRMANI**

Azərbaycan Respublikasının Suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işgalçılardan müdafiə edilməsində, gedən döyüslərdə qəhrəmanlıqla vuruşaraq göstərdikləri şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidmət borclarının şərəflə yerinə yetirilməsindəki, misilsiz xidmətlərinə görə aşağıdakılara "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsin:

Starşina - Eyvazov Qorxmaz Abış oğlu (ölümündən sonra)-

Laçın rayon polis şöbəsi.

Azərbaycan Respublikasının Prezidenti

**HEYDƏR ƏLİRZA oğlu ƏLİYEV**  
Bakı şəhəri 15 yanvar 1995-ci il

1991-ci ilin noyabr-dekabr ayları yaman sərt keçirdi. Gülbərəd kəndinin müdafiəsinə qalxan yüzlərlə kənd cavanlarından Qorxmaz daha çox fərqlənirdi. 1991-ci il noyabr ayının 20-də bizə xəbər gəldi ki, erməni daşnakları Gorunzor və Xinzirək kəndlərindən Cicimli kəndini atəşə tutublar. Dərhal yoldaşlar silahlanıb qaz-66 maşını ilə Pələhlinin yoluyla Qız-qəbrinə doğru irəliləyib qoşa künbəzlərə yəni Məlikəjdər türbəsinə çatdıq. Yerə düşərkən Qorxmaz yoldaşlara ehtiyatlı olmayı tapşırıb və bir az keçdikdən sonra dedi ki, biz necə olursa-olsun Gorunzor kəndindən keçən rabitə xəttini ələ keçirib, düşmən-

lərin hansı istiqamətdə cəmləşdiyini təyin etməliyik. Çox təessüf ki, bizim üzərimizə düşən hər bir işi görsək də müəyyən avadanlıq olmadıqından bu işi başa vura bilmədik.

Doğrusu deym ki, torpaqlarımızın müdafiəsinə qalxan eloğlularımızın hər biri özlüyündə böyük bir qəhrəmanlıq səlnaməsi yaradıb.

Qorxmazın bir üstünlüyü bizi həmişə maraqlandırırdı. Ən çətin və ən ağır vəziyyətlərdə belə hamidan birinci qərar vermək imkanına malik idi. Hamımız fikirləşib bir məsələni həll etmək istəyəndə Qorxmazın qərarı tez və çevik formada olurdu. Yaxşı yadimdadır:

1992-ci ilin iyul ayı idi. Cəbhə xəttində vəziyyət çox gərgin olaraq qalırdı. Qorxmaz Laçın rayon Polis şöbəsinin əməkdaşı idi. Ancaq milli ordu əsgərləri ilə daim birlikdə çalışırdı. Biz iyul ayında kəndimizin Ermənistanla həmsərhəd olan istiqamətində keşik çəkirdik. Axşamdan yola düşərək bir neçə yoldaşla birlikdə Novrzallar dərəsinin yuxarı hissəsinə gedib, Qara qayadan çıxaraq İşıq bulağı yalnız çatdıq. Gecəni səhərə kimi orada qaldıq. Hərdən bir atəş səsləri eşidildi. Ancaq axşamdan bilirdik ki, səhərə yaxın Həkəri çayı istiqamətində hücum olacaq. Səhərə yaxın bizim yerimizi dəyişdilər. Bizə hücuma keçmək əmri Səfiyan kəndi istiqamətindən verildi. Malxələf kəndinə doğru getməliydik. Bütün döyüş heyətini öz nəzarətində saxlayan Qorxmaz tez-tez öz təcrübəsindən istifadə edib döyüş taktikasını dəyişirdi. Malxələf kəndi ətrafında çox kəskin döyüş gedirdi. Ermənilər ən hündür yerdən, o cümlədən Ərik bağı deyilən istiqamətdən bizi kəskin atəşə tutmuşdlar. Laçına doğru gedən asfalt yoluñ üstündə mövqelərimizi tutub döyüşürdü. Yolun altında qanadları yoluñ üstünə qədər çıxan hündür bir qoz ağacı var idi. Ağacın üstü tamamilə yarpaqlarla örtülüydü. Mən gördüm ki, Qorxmaz yoluñ üstündən ağacın üstünə tullandı və yerini tamam nizam-

ladiqdan sonra dedi: - Qayğı qəsəbəsinin döngəsi aydın görünür və onun yaxınlığında, tut bağında bir ədəd BMP-2 dayanıb (BMP- ağır texnikadır, piyada qoşun hissələrini vurmaq, habelə yetmiş tonluq tankı məhv etmək gücünə malikdir). Qrantamyotu mərmilərlə birlikdə mənə verin. Mən onu vuracam. Təxminən hava xətti ilə 150-200 m olan məsafədən doğrudan da 10-15 dəqiqdən sonra sərbəst atəşlə düşmənin bir texnikasını sıradan çıxardı. Qorxmazla biz Malxələf kəndini düşməndən azad etdik. Mən sizə Qorxmazla bağlı bir günün döyüşünü xatırlatdım.

Həmin günün səhəri Suarası kəndi istiqamətində hücum əməliyyatları başladı. Qorxmazla biz birlikdə döyüşə girdik. "Böyük dərə" postundan Suarasına doğru döyüş başladı. Ağacların arası ilə irəliləyirdik, ermənilər isə müqavimət göstərir, hərdən bir Qorxmaz dayanıb və mənə deyirdi ki, qoy bizim artilleriya lazım olan yerləri vursun, biz gedək.

Qorxmaz kiçik bir daşın üstünə çıxıb. Düşmən nöqtələrini nəzarət altına almışdı ki, əsgərldərdən biri möhkəm qışqırdı. Səsi eşidən Qorxmaz məndən tez, özünü ağacın aralarından atıb əsgərin yanına çatdı. Mən isə bir az gecikdim və çatdım ki, əsgər yaralanıb. Qorxmaz mənə əsgəri aparmağı tapşırıdı və dedi: - Mən sizi qoruyaram, uzaqlaşın! Təxminən bir neçə metr aralananmışdım ki, Qorxmaz dedi: - Məni də vurdudar! Tez geri qayıdır ona kömək etmək istədim. Qorxmaz isə yarasının yüngül olduğunu, əöyləyib əsgərə kömək göstərməyimi istədi. Mən əsgəri götürdüm, Qorxmaz isə ayaqlarından aldığı güllə yarası ilə mənimlə birlikdə döyüş xəttindən aralandıq. Maşın çağırıdım və onları hərbi qospitala göndərdim. Bir müddətdən sonra Qorxmaz sağalıb, yenidən bizimlə döyüş əməliyyatlarının iştirak etməyə başladı. 1992-ci ilin oktyabr ayında Laçın istiqamətində gedən döyüşlərdə Qorxmazın misilsiz xidmətləri oldu.

## BALDIRĞANLI DÖYÜŞÜ

Hücum əməliyyatı Laçın istiqamətində başlandı. Biz bir dəstə ilə, Qorxmaz da bizimlə Dəhan kəndindən aşib, səhərə yaxın Baldırğanlı kəndinin üstündə dayandıq. Qorxmaz döyüşçülərə dedi ki, ehtiyatlı olun, burada hər kol-kos bir düşməndir. Qarşımızda böyük bir düzənlik sahədə taxıl zəmisi var idi, ola bilərdi ki, düşmənən taxıl zəmisinin ətrafında pusquda dursun. Biz isə yavaş-yavaş irəliləyirdik. Təxminən bir neçə metr məndən aralıda gedən Qorxmaz dedi: - Dayanın, mən evlərin arasında adam gördüm. Biz dayandıq. Bir az da yerlə süründük, mövqelərimizi möhkəmləndirdik. Onu da deyim ki, bizim mövqelərimiz yüksəklikdə idi, düşmənsə aşağıda dayanmışdı. Təxminən bizim dəstədə otuz nəfər var idi. Bir neçə nəfəri qabağa kəşfiyyata göndərdik. Kəşfiyyat mənə bölük komandiri kimi məlumat verdi ki, düşmən qüvvələri bizdən azdırılar, yanlarında da bir ədəd tank var. Məlumat alınan kimi biz hücuma keçdik. Qorxmaz sağ cinahdan düşmən üzərinə hücum etdik. Təxminən bir saatdan artıq gedən döyüşlərdə ermənilər geri çekildi. Sağ cinahdan hücumda gedən Qorxmaz bizdən çox qabağa gedib düz düşmənlərin düşərgəsinə nəzarəti ələ aldı. Üç erməni meyidi, xeyli miqdarda silah sursat və bir tankı ələ keçirdik. Xoşbəxilikdən bizdən bir nəfər yüngül xəsarət almışdı. Qorxmaz tez bir zamanda tankı işə saldı və hərbi hissəyə təhvil verdi. Biz isə Laçın istiqamətində döyüşləri davam etdirdik. Qorxmazla görüşlərimiz ayrı-ayrı hissələrdə baş verirdi. Sonra bir dəfə Qayğı qəsəbəsində Qorxmazla yenə görüşdük. O vaxtı bizim bir əsgərimiz yaralanmışdı. Mən Qorxmazdan xahiş etdim ki, onların maşınları ilə bizim yaralı əsgərimizi arxa cəbhəyə göndərsin. Sağ olsun, Qorxmaz yaralını xəstəxanaya göndərdi.

Ancaq nədənsə Qorxmaz kimi igid oğlanlarımızın qanları

bahasına qoruduqları Ana Vətən - Azərbaycan torpaqlarını axıra qədər qoruya bilmədik. Müasir silahlarla silahlanmış erməni daşnak ordusu Azərbaycanda vəzifə düşgülərinin köməyi ilə torpaqlarımızın işgalını Araz boyu rayonlara qədər həyata keçirməyə nail oldu. Daşnak erməni ordusu Füzuli rayonunu da işğala etdi. Laçın rayon Polis şöbəsi Ağcabədi rayonunda yerləssə də əsas heyət Füzuli rayonu ərazisində yerləşdirilmişdi. Qorxmaz da Polis heyətinin tərkibində Füzuli rayon istiqamətində ermənilərə qarşı döyüslərdə iştirak edirdi.

Qorxmaz Füzuli rayon Horodiz qəsəbəsi uğrunda gedən döyüslərdə çox böyük qəhrəmanlıqlar göstərdi və bir neçə düşməni əsir götürdü.

Bunun ardınca Qorxmaza komandanlıq tərəfindən göstərdiyi qəhrəmanlıqlara görə taqim komandırılıyini icra etmək tapşırıldı. Bir neçə gün taqim komandiri olan Qorxmazın Füzuli rayonunun bir neçə kəndlərinin düşməndən azad edilməsində müstəsna xidmətləri oldu. Səngər yoldaşlarını mühabirədən çıxardarkən yağı düşmənin gülləsi Qorxmazın ömür köhlənini yarımcıq qoydu.

Qorxmaz öz qəhrəmanlığı ilə əbədiyyətə qovuşdu. Məzarı Sumqayıt şəhərində Şəhidlər xiyabanındadır.

**Qəbri nurla dolsun!**

\*\*\*

Ulu Qarabağ, Azəri türk torpaqlarının yağı düşməndən qorunmasında müstəsna xidmətləri olan, xalqımızın tarixində qəhrəmanlıq səhifəsi açan Qorxmazın iki övladı artıq böyükürlər. Tanrı onları qorusun!


## **ÖMRÜ İLLƏRLƏ SAYMA**

Yaz ayları gələndə Laçının Gülbərd kəndində dağda, daş da gözəlləşirdi. Kəndin qoyun-quzu sürüləri hər gün tezdən bədnam erməni qonşularımızla sərhəd olan dağlardakı otlaqlara çıxırı. 1991-ci ilin aprel ayında bir gün dağlara çıxan qoyun sürüsü axşam düşsə də geri qayıtmadı. Kəndin cavanları, ağsaqqallar bir yerə yiğişib məsləhətləşmələr apardılar ki, bəs nə edək, qoyun sürüsü geri qayıtmadı. Gecə düşündü, saat 11-12 olardı. Bir də gördük Pələhli dağının hündürlüyündən bir səs gəlir. Bu səs nə qədər gözəl və məlahətli idi! "Qarabağ şikəstəsi"ni zildən oxuyan görən kim idi?

Gecənin qaranlığında səssiz-səmirsiz dərələr, qayalar, elə bil ki, canlanmışdı. "Qarabağ şikəstəsinin" sədaları altında qoyun sürüsünü kəndə endirən bu igid ad-sanı və səsi ilə tanınan elimizin sevimli oğlu Rizvan Hünbətov idi.

Rizvan adı bir sürücü idi. Laçın rayon avtobazasının çox təcrübəli sürücülərindən idi. 1988-ci ildən başlanan xalq hərəkatının ən fəallarından sayılırdı. Könüllü dəstələr yarandığı vaxtdan qonşu kəndlərə həmişə kömək əlini uzadan Rizvan hələ o zamanlar ermənilərin diqqətini cəlb etmişdi. Yazı düzərində daim ermənilərlə təkbətək qalan Rizvan kənddə hər bir insanın idealına çevrilmişdi.

1988-ci ildən bədnam qonşularımızın uydurma torpaq iddialarına qarşı Azərbaycanın hər yerində olduğu kimi Laçın rayonunda da ciddi mübarizə aparılırdı. 1991-ci ilin ortalarında Laçın rayon ərazi müdafiə batalyonu yarandı. Bu batalyon



könüllü dəstələrdən ibarət idi. Rizvan isə ilk könüllü yazınlardan biri idi. O, Güləbird kəndində yaranan könüllü böyük dəstəsinin ən fəal üzvülərindən idi. Güləbird kəndinə yaxın ərazilər Cicimli, Qazidərəsi, Türklər, Qubadlıının Aliquluuşağı kəndlərində gedən döyüşlərdə fəallıq, şücaət göstərirdi. 1992-ci ilin 26 fevral - Xocalı faciəsi bütün sərhəd boyu döyüşçüləri möhkəm sarsıdı. 27 fevral 1992-ci ildə biz birlikdə Ağdamaya gəldik. Bir neçə gün Xocalıdan gələn insanlara kömək etdik, meşədə Qar-Qar çay ətrafında həlak olan şəhidlərin çıxarılmasında xüsusi xidmətlər göstərdik.

Maşınla qayıdanda yolda Rizvan mənimlə söhbətində ürək yanğısı ilə danışır və deyirdi ki, Xocalı faciəsi bizə bir işarədir. Artıq ermənilər geniş miqyashlı hücumlara başlayacaqlar. Doğrudan da necə demişdi, elə də oldu.

Nəhayət qanlı-qadəli günlərimiz başladı.

1992-ci ilin may ayının 8-də Şuşa işğal olundu. May ayının 17-18 isə Laçın ermənilər tərəfindən işğal edildi.

Azgınlaşmış düşmən Laçından Güləbird istiqamətinə iri miqyashlı görünməmiş hücumlar təşkil etmişdi. May ayının 21-də Rizvan bir qrup döyüşü ilə Laçına doğru hücuma keçmişdi. Əlavə qüvvələr də onunla bərabər döyüş aparırdı. Mən onunla Laçının Turabı əyrişi deyilən yerdə görüşdüm. Ermənilərə yaxşı dərs verdik deyən Rizvan döyüşçüləri başına yiğib geri çekildi və dedi ki, təcili gedib Güləbird ərazi Müdafiə batolyonunun komandiri Vaqif kişi ilə görüşüb Səfiyan, Suarası, Türklər və Qazidərəsi kəndlərində postlar qoymaqla düşmənə ağır zərbə vurub hücumu dayandırmaq lazımdır. Elə də oldu, ermənilərin hücumları tamamilə dayandırıldı.

1992-ci ilin iyun ayında Malxələf kəndi uğrunda qanlı döyüşlər başladı. Rizvan yaxın dostu Rəfail və bir neçə döyüşü ilə (Rəfail hal-hazırda II qrup müharibə əlilidir) birlikdə səhərə yaxın düşmən postlarına hücum edərək bir neçə

erməni əsgərini məhv etmiş və postları ələ keçirmişdi. Biz isə Malxələf kəndini düşməndən azad etdik. Bir neçə gün düşmən əhatəsində ölüm-dirim savaşına qalxan Rizvan geri çəkilmək istəmirdi. Artıq düşmənə kifayət qədər zərbə vurulmuşdu. Bir neçə texnika, canlı insan məhv edilmiş və düşməndən götürülmüş silahlar yeni yaranmış Güləbird Ərazi Müdafiə batolyonuna təhvil verilmişdi.

### *Qısa arayış*

Rizvan Humay oğlu Hünbətov 1954-cü ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. Hərbi xidmət keçib, sürücülük ixtisası alıb. Ölümünə qədər Laçın rayon avtobazasının sürücüsü olub. Ailəli idi, üç övladı var: oğlu Təyyar, qızları - Səbinə, Lamiyə.

Kənd camaati kənddən çıxıb qayıdırkı, ancaq Rizvan özünün körpə övladlarını da kənddən çıxmaga qoymurdu. Balaca Təyyarı döyüş nöqtəsinə aparıb ona ermənilər qəddarlarından danışındı.

Bimr dəfə körpüdə durmuşdum. Gördüm ki, qardaşı İsinin maşınınında. Sabah nənə kəndə gəlir. Məni görəndə maşını saxladı və Rizvanı soruşdu. Mən də dedim narahat olma, Rizvan əməliyyata gedib. Dedi ki, Təyyarı da özü ilə aparıb?

- Dedim bilmirəm.

Qardaşları, dostları, anası Rizvanı görmək üçün günlərlə gözləyirdilər. Vətənini, torpağını canı və qanı qədər sevən qardaşımızın nə qədər vətənpərvər olduğunu, onunla döyüşdə olanlar yaxşı bilirdi.

Azərbaycan Respublikasının Prezidentinin fərmanını olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikası Müdafıə Nazirliyinin hərbi  
qulluqçularının təltif edilməsi haqqında  
Azərbaycan Respublikası Prezidentinin

FƏRMANI

Azərbaycan Respublikasının torpaqlarının erməni işgalçılardan müdafiə edilməsində göstərdikləri xüsusi xidmətlərə, şəxsi igidlik və şücaətlərə görə aşağıdakı hərbi qulluqçular "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilsinlər.

Çavuş Hünbətov Rizvan Humay oğlu  
(ölümündən sonra)

Azərbaycan Respublikasının Prezidenti

*HEYDƏR ƏLİYEV*  
*Bakı şəhəri, 16 sentyabr 1994-cü il*

*SUSUZ DAĞ DÖYÜŞLƏRİ*

1992-ci ilin iyun-iyul ayında azgınlaşmış ermənilər Gülbəird kəndi üzərinə hər dəqiqə hücuma keçir və qanlı döyüşlər başlayırdı. Səfiyan kəndindən Susuzdağa bir neçə dəfə hücum oldu. Hər iki tərəf çox böyük itkilərlə geri çekildi. İyul ayından Susuzdağın alınması uğrunda yeni bir plan hazırlanırdı. Komandirlərlə razılaşmayan Rizvan öz taktikasından istifadə etməyə üstünlük verdi. Məqsəd Susuzdağı almaq idi, necə alınması heç kəsi maraqlandırmırırdı. Susuzdağ təki alınsın. Rizvan bir qrup döyüşü ilə birlikdə düşmən postlarının arxasına keçdi və düşmən tərəfdən kömək məqsədilə gələn qüvvələrlə döyüşə girdi. Təxminən bir neçə saat müddətində mühasirədə qalan düşmən məhv edildi.

Susuzdağ Azərbaycan ordusunun nəzarətinə keçdi. Beləliklə Laçın uğrunda böyük bir döyüş başladı.

Rizvan döyüşçülərin bir qismini başına yiğib dedi ki, turşsu gətirmək lazımdır. Turşsu Laçının 7-8 km-də yerləşirdi və düşmən əlində idi. Bir gecənin içərisində bir neçə qağda əsgərlərə turşu paylayan Rizvan əsil qəhrəmanlıq nümayiş etdirdi. Avqust-sentyabr aylarında düşmən qüvvəsi gücləndiyindənmi, yoxsa sapi özümüzdən olan baltaların xəyanətindənmi, çox itkilər verib yenidən Gülbəird kəndi ətrafına qədər sıxışdırıldıq. Ancaq düşmənə lazımi zərbələri endirdik.

*PARTİZAN MÜHARİBƏSİ*

1992-ci il sentyabr ayının axırı, oktyabrın əvvəlləri idi. Kəndin ətrafi hər tərəfdən mühasirəyə alınır, kömək üçün gələn qüvvələr tutduqları mövqeləri tərk edirdi.

Gülbəird ərazi müdafiə batolyonunun kamandiri Vaqif Cabbarov yaralanmışdı. Vəziyyət getdikcə ağırlaşırdı. Kənddə olan 15-20 nəfər döyüşçü növbə ilə keşik çəkirdi. Rizvan döyüşçülərə xəbər göndərdi ki, qərargaha toplaşınlar. Hamımız toplaşdıq və heç bir itki vermədən düşmən qüvvələrini məhv etmək barədə məsləhətləşmələr apardıq. Düzünü deym ki, Rizvanın ali təhsili olmasa da çox gözəl ideyaları var idi. Güclü döyüş taktikasına malik idi. Yekunda belə qərara gəldik ki, partizan hərəkatına keçmək lazımdır. Çünkü, bizim rayonun və kəndin ərazisi dağlıq olduğu üçün partizan mühabibəsi əlverişli idi. Bu ərazilərdə 5-10 nəfərlik dəstələrlə düşmənə lazımı zərbələri vurmaq mümkün idi. Beləliklə, Gülbəird kəndi ətrafında partizan dəstələri fəaliyyətə başladı. Elə həmin gecə Rizvanın rəhbərlik etdiyi bir dəstə kəndin yuxarısında - Daran yaxınlığında düşmənin böyük bir dəstəsini mühasirəyə çaldı. Oktyabrın 5-dən 9-dək Rizvanın rəhbərlik etdiyi

olan dəstə tamamilə düşmənin əl-qolunu bağladı. Oktyabrın 9-da ermənilər Pələhlidən Novruzallar dərəsi istiqamətində ağır texnikanın və canlı qüvvənin köməyi ilə hücuma keçdi. Biz isə Rizvan, Çingiz, Məhyəddin, Habil, Əlimurad, Calal, Səxavət və bir də mən Ramiz kənd xəstəxanasının üst tərəfində durub gözləyirdik. Hava telefonu mənim əlimdə idi. Ermənilərin telefon danışığına düşmüdü. Onlara məlumat verilirdi ki, Gülbərd kəndi boşdur. Ora sərbəst getmək olar. Rizvan isə bizə deyirdi ki, darıxmayaq, onların bir az da yaxınlaşmasını gözləyək.

Nəhayət biz enib, qəbirstanlığın altında olan daşlıqda özümüzə mövqə seçdik. 60-70 metrlik məsafədə üç tərəfdən pusquya düşən ermənilər özlərini tam itirdilər. Təxminən 3 saatlıq gecə döyüşündə ermənilər tam məglubiyyətə uğradı. Dolaşığa düşmən ermənilər bir tank və bir ZİL 131 maşını qoyub bir neçə nəfərlə qaçmağa macal tapdilar. Döyüşü yüksək ustalıqla aparan Rizvan düşmənin yuxusuna haram qatmışdı. Bir neçə gün ərzində Zurdərə, Qazidərə körpüsü ətrafında ermənilər məglubiyyətə uğradılar. Demək olar ki, qısa vaxt ərzində Gülbərd kəndi ətrafında olan əvvəlki mövqelər bərpa olundu.

Oktyabrın 18-dən 19-na keçən gecə Rizvanla bərabər yeddi nəfərlə kəndin yuxarı hissəsində pusquda durmuşduq. Səhərə yaxın bir də gördük ki, ermənilər gəlirlər. Yaxın məsafəyə buraxıb bir neçə nəfəri məhv etdik. Gündüz, saat 5-ə, 6-a qədər ağır döyüşlər davam etdi. Bir neçə istiqamətdən hücuma keçən düşmən geri çəkilməyə başladı.

Ancaq döyüşdə mən ağır yaralandım. Rizvan döyüşçüləri yiğib məni xəstəxanaya göndərdi.

Mən Rizvanla döyüslərdə olduğum vaxtların çox az bir hissəni qələməala bildim. O, Azərbaycanın elə bir qəhrəman olduğunu ki, onun haqqında yazmaqla qurtarmaq olmaz.

Mən xəstəxanada olduğum vaxtlarda Rizvanın kəndimizin və rayonumuzun müdafiəsində düşmənlə ölüm-dirim savaşında olması xəbərlərini eşidirdim. Gülbərd kəndinin qarşısında, Hə-

kəri çayının sağ sahilində - Maqsudlu kəndi ətrafında yerləşən Sarı qaya yüksəkliyində gedən döyüslərdə xalqımızın vətənpərvər oğlu sözün həqiqi mənasında qorxmaz, cəsur dostumuz eloğlumuz, 31 oktyabr 1992-ci ildə düşmən gülləsindən qəhrəmancasına həlak oldu. 1 noyabr tarixində 1-də Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn edildi.

**Allah rəhmət eləsin.**

\* \* \*

Rizvanın ölümü bütün döyüşçülər üçün çox ağır itki oldu. Onun yoxluğu hər an, hər dəqiqə hiss olunurdu. Şəhidlik zirvəsinə ucalmış Rizvan görəsən sağ qalsayıdı oğlu Təyyarı necə görəmək istərdi? Bunu heç kim bilmir. Ancaq həyat yoldaşı Susanna deyir ki, həmişə Rizvan Təyyara deyərdi: - Sən yaxşı oxuma-lısan, gələcək tariximizi öyrənməlisən, vətənpərvər olmalısan...

Elə bu yerdə qələmimi saxlayıb düşünürəm. Çox heyf igid eloğlumuzdan. Ölüm elə bir andır ki, heç kimə bir kəlmə söz deməyə aman vermir. Təyyar günü-gündən böyükür, kişiləşir, gələcəyə nikbin baxır. Qızları Səbinə, Lamiyə də böyükür... Novruz bayramında süfrə kənarında oturanda bacılar yaman qəmlı otururlar. Elə bil analarından nə isə soruşmaq istəyirlər.

Qapının zəngi çalananda kişi kimi ayağa qalxıb evin qapısına tərəf gedən Təyyar qapını açır, gələn isə Təyyar üçün arxa olan, dayaq olan, ümidi baxlığı əmiləridir

Təyyar əmilərinə ədəb-ərkanla yer göstərir və əyləşirlər. Qoca nənəsi Sabah nənə Təyyara xalq nağıllarından, atasının qəhrəmanlıqlarından yollarından danışır.

Sumqayıt şəhərində yerləşən Laçın rayonunun Gülbərd kənd orta məktəbi Rizvan Hünbətovun adını daşıyır. Təyyar bacıları ilə birlilikdə atalarının adını daşıyan məktəbdə oxuyurlar.

Bizim borcumuz gördüklərimizi yazmaq və gələcək nəsillərə çatdırmaqdır.

DAMCILAMA BULAĞI  
(Güləbirdin ilk şəhidi)



Laçın rayonunun işgalindən sonra erməni işgalçıları Laçının cənubuna doğru iri miqyaslı hücumu keçmişdilər. Ancaq Güləbird kənd özünü müdafiə dəstələri öz mövqelərini Dirəvəngi, Türkər, Suarası, Ərik bağı kimi yüksəklərdə möhkəmləndirirdilər. Əhliman Dadaş oğlu da digər həmyerililəri kimi öz kəndinin, doğma torpaqlarının müdafiəsinə qalxmışdı.

*Qısa arayış*

Həziyev Əhliman Dadaş oğlu 1960-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. İxtisasca sürücü idi. Atası Dadaş kişi gözəl sənətkar olmaqla həm də alicənab bir insan idi. Güləbird kəndində yaraşıqlı binaların ucaldılmasında Dadaş kişisinin müstəsna xidmətləri olub. Oğul dərdinə dözə bilməyən Dadaş kişi də dünyasını dəyişdi. Allah ona rəhmət eləsin!

Əhlimanın iki övladı yadigar qalıb. Artıq onlar böyüyüb, müstəqil Azərbaycan dövlətinin vətəndaşına çevriliblər.

Həziyev Əhliman Dadaş oğlu 1992-ci il iyun ayının 6-da şəhid olmuşdur.


1992-ci il, may ayının 27-də düşmən qüvvələri Laçın rayonun Qazidərəsi və Cicimli kəndlərinə hücumlar edirdi. Yazın iliq nəfəsi hər yerdə özünü göstərirdi. Elə bil bütün qayalar, daşlar canlanır, yamyaşıl ağacların yarpaqları hər tərəfin rəngini dəyişirdi. Bayramuşağı dərəsi, Qoşa qaya yəli. Çılpaq

dağlıqlar, təpəliklər tərəfindən hərdən bir əsən külək qaratikan yarpaqlarının səsini ətrafa yayırı.

Damcılama bulağı yaxınlığında olan təpənin üstündə keşik çəkən Əhliman və onun digər yoldaşları söhbət edirdilər. Hərdən ayağa durub o tərəf - bu tərəfə gəzən Əhliman yaman fikirləşirdi və öz-özünə deyinirdi: - Həmişə bu yerlər səsli, küylü olardı. İndi camaatımızdan, elimizdən, obamızdan bir xəbər yoxdu. Doğrudan da, hər tərəf sakitliyə qərq olmuşdu. Digər yoldaşlarından fərqli olaraq Əhliman bu yerləri qarış-qarış tanıydı.

Elə həmin gün xəbər gəldi ki, ermənilər Qız qəbri istiqamətindən hücuma keçib. Hamı tez maşınlara minib həmin yerə yollandı. Döyüş təxminən üç saat çəkdi. Düşmən geri çəkildi. Əhliman da mənimlə birlikdə həmin döyüşdə iştirak edirdi. Fiziki cəhətdən olduqca qüvvətli olan Əhliman çox cəsarətlə döyüşürdü. AQS növlü silahla düşmənə amanıman vermirdi. Biz geri qayıdanda mən ona sual verdim ki, bəs bu silah ağırdır, onu necə gəzdirirsən? O, mənə belə cavab verdi: - Ramiz, piyada gələn qüvvənin yalnız bu silahla qarşısını almaq olar.

1992-ci il mayın 28-ində Cümhuriyyət bayramını qeyd edib, hamımız lazımlı olan ərazilərə keşik çəkməyə yollandıq. Əhliman da iki nəfərlə birlikdə "Damcılama bulağı" deyilən yerə yollandılar. Damcılama bulağı Güləbird kəndinin



şimalında - təxminən 500-600 m məsafədə qalın ağacların, təpəliklərin, sıx qayaların arasında yerləşirdi. Əhliman və digər yoldaşlar bulağın 150-200 m-liyində gündüz vaxtı keşik çəkirdilər. Sən demə bir neçə gün əvvəl dörd nəfər erməni gəlib bulağın ətrafında qalın meşəlikdə gizlənibmiş. Ümumiyyətlə, heç kimin ağlına gəlmirdi ki, onlar gəlib burada gizləniblər.

Günorta yeməyi yeyildikdən sonra Əhliman yoldaşlarına deyir ki, siz burada silahların yanında dayanın. Mən də gedim bulaqdan su gətirim. Əhliman bulağa su gətirmək üçün yollanır, 10-15 dəqiqədən sonra hansı hadisələrin baş verəcəyini ağlına da gətirmir. Əhliman suyu götürüb qayıdarkən ermənilər onu dairəyə alıb təslim olmağa əmr edirlər. Ancaq Əhliman onlara tabe olmur, bir-birlərinə müqavimət göstərirlər. Burada ermənilər özləri məhf ola biləcəklərindən qorxub, atəş aça bilmirlər. Ancaq bıçaqla Əhlimana müqavimət göstərirlər ki, onu diri aparsınlar. Bu da baş tutmadıqda onunla əlbəyaxa döyüş zamanı ağır bədən xəsarəti ilə onu öldürürlər. Səs-küydən yoldaşları baş vermiş hadisədən xəbər tutur və kənddəki döyüşçülərə məlumat verirlər.

Xəbəri eşidən kimi hamı silahlanıb hadisə yerinə yollandı. Erməniləri sağ tutmaq lazıgün üç istiqamətdən hücum hazırlanımdı. Damcılama bulağı ərazisi tamamilə nəzarət altına götürüldü. Sıx ağaçlıq, kolluq olan bu ərazidə bir neçə saatlıq əməliyyat nəticəsində ermənilərin iki nəfəri öldürüldü. Əhlimanı isə dünyasını dəyişmiş vəziyətdə tapdıq. Elimizin, obamızın qeyrətli oğlu dörd erməni ilə tək mübarizə aparıb, onlara təslim olmamışdı. Son məqamda ölümü əsr düşməkdən üstün tütmüşdu. Əhlimanın ölümü bütün döyüşçülərə çox pis təsir etdi. Əünkə vəhşi ermənilər Əhlimanı xüsusi qəddarlıqla - bədən əzalarını kəsməklə öldürmüdürlər.

Ancaq onu deyim ki, Əhlimanın qisası ölümündən

təxminən iki saat sonra, iki erməninin öldürülməsi ilə alındı. Ancan nə faydası... Biz Əhlimani itirmişdik...

Doğrusu mən heç vaxt rast gəlməmişdim... Ata və ana öz övladının qanını içə bilsin... Ancaq mən bunu öz gözlərimlə gördüm. Biz Əhlimanın meyidini gətirəndə rəhmətlik Dadaş kişi ilə Simuzər xala Əhlimanın qanından götürüb içdilər.

Artıq demək olar ki, qaranlıq düşürdü. Güləbird kəndinin icra nümayəndəsi gözəl insan, aqsaqqal Qacay Aslanov döyüşçülərlə birlikdə dəfnə iştirak edirdi. Hava qaranlıq olsada qəbir qazılıb hazırlanmışdı. Qaçay kişisinin təkidi ilə bütün döyüşçülərin atəş səsləri altında Laçın torpağının qəhrəman oğlu Güləbirdin ilk şəhidi Əhliman 1992-ci il iyunun 6-da öz dədə-baba qəbiristanlığımızda dəfn olundu.

**Allah rəhmət eləsin.**

Gərgin döyüşlər nəticəsində bir ilə yaxın Əhlimanın qəbrini qorusaq da sonra qoruya bilmədik.

Qara yellər əsdi, qız-gəlinlərimiz qara geyib yas saxladılar. Sən demə, Oğuz türk torpaqlarının qorunmasında hələ neçəneçə igidin qanı ıxacaqmiş. Onların gəzdiyi bu torpaqlarda kafirlər müvəqqəti qələbə çalacaq, şəhid qəbirləri, ata-baba qəbirləri girovluqda qalacaqmiş. Düşündüklərimiz, bizim bildiklərimiz bizim özümüzdə qalacaq. Gəlin hamılıqla biz bu düşündüklərimizi müvəqqəti yaşadığımız torpağa yox, doğulduğumuz ata-baba yurduna aparaq, yoxsa şəhidlərin ruhu bizi rahat bağışlamayacaq. Mən bu sözləri oxuyacaq hər bir soydaşımıza düşünməyi arzulayıram. İnanıram ki, biz döyüşcəyik və tezliklə qələbə çalacağıq.

## HƏKƏRİ QANA BULANMIŞDI



İsti yay günlərində Həkəri çayının kənarında çox gözəl sərin hava olurdu. Çay qırığı boyu gəzəndə insanın bütün dərdi-səri yox olurdu. Çünkü çayın şirlıtlı səsi, qayaların, daşların arasından oğrun-oğrun axışı çox mətləblərdən xəbər verirdi. Həkəri çayı Qarabağın çox ığidlərini, çox insanların görüb yola salmışdı.

Həkəri Güləbird kəndinə çox doğma idi, çünkü bu çay düz kəndin içindən keçirdi.

Həkəri... Düşmən əlində qalan şəhid qanı yuyan dərdlərimizi Araza və oradan da Xəzərə aparan çay...

Həkəri vurğunu olan bir eloqlundan söhbət açmaq istəyirəm.

Allahverdiyev Aliş Avdın oğlu 1968-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Orta məktəbi bitirib sürücülük sənətinə yiyələnmişdi, hərbi xidmətini Avropa ölkəsində keçirmişdi.

Alişin ölümündən sonra atası oğul dərdinə dözməyib Bakı səhərində dünyasını dəyişdi.

Alişin gənclik dövrü çox qısa oldu. Ancaq buna baxmayaraq onun ömrü şərəflə, qeyrətlə keçdi. Özündən sonra gələn nəslə Vətəni, torpağı sevməyi öyrətdi.

1992-ci ilin sentyabr ayının ortaları idi. Hərbi hissədən əmr gəldi ki, hücumu hazırlaşaq və onların əmrini gözləyək. Bütün heyət kamandanlığın əmrini gözləyirdi, çünkü hücumun bizim üçün böyük əhəmiyyəti var idi. Ona görə ki, "Qızartı"

yüksəkliyinə çox hücumlar olmuş, lakin oranı tutmaq mümkün olmamışdı. Əmr verildi. Hücum başlandı. Alış olan bölmə ilə biz bir cinahdan hücuma keçdi. Artilleriyanın səsindən, şaqquqtisindən dağlar titrəyir, meşələrin külü göyə sovrulur, düşmən geri oturdulurdu. Alış ağacların arasından düşmənə tutarlı zərbələr endirirdi. Döyüş səhərə yaxın gedirdi. Səhər açıldı. İstər biz tərəfdən, istərsə də düşmən tərəfindən yaralananlar, ölenlər çox idi. Hamımız birlikdə bu mənzərəni seyr edirdik. Alış bir neçə yoldaşlarla yaralılara yardım edib, onları döyüş zonasından çıxarırdı. Alış birdən dözməyib dilləndi: - Görəsən biz nə üçün yaranmışq? Niyə biz insanlar bir-birimizə qənim kəsilmişik? Dağlar, dərələr qana bulanıb. Niyə bu həyat bu qədər dəhşətlidir? Bəlkə bunların heç biri baş verməyib, - deyə fikrə getdi...

- Yox-yox, biz öz ata-baba torpaqlarımızı qoruyuruq. Biz ədalətliyik. Ədalətsiz o - kafirlərdir, deyib ayağa qalxdı. Onlar nə qədər ki, payların almayıblar sakit oturmayaçaqlar...

Bizə əlavə kömək gəldi, tutduğumuz mövqelərimizi möhkəmləndirdik. Suarası kəndi ətrafında Alış yoldaşları ilə erməni pusqusuna düşdü, amma bu döyüşdən də qəhrəmanlıyla çıxdı və bir neçə erməni meyidini də özləri ilə gətirdilər.

Əməliyyat çox uğurlu alındı. Laçının 3 km-lük məsafəsində dayandıq. Əlavə gələn qüvvələr azad olunmuş ərazilərdən və yollardan minaları təmizləmək əmri almışdı. Mütləq bu qüvvələrə bələdçi lazım idi.

Alış da gələn qüvvələrin bir qrupunu götürüb Güləbirddən Laçına doğru apardı ki, minaları təmizləsinlər, texnika yol ilə hərəkət edə bilməsi üçün yol minalardan təmizlənsin.

Laçına tərəf gedəndə Malxələf kəndinin yaxınlığında çayın sol tərəfində dayanan düşmən qüvvələri ilə atışma düşür. Gərgin döyüş nəticəsində düşmən qüvvələri geri çəkilir. O vaxt

onunla birlikdə yoldaşlarının dediyinə görə, Alış orada görünməmiş qəhrəmanlıq göstərib və düşmənin xeyli canlı qüvvəsini məhv edib. Alış və onunla birlikdə olan dəstə irəliləyir. Minaaxtaranlar öndə gedir. Qalanları isə arxada böyük bir ağaçlığa girirlər. Onlar Alışın nəzarəti altında 17 ədəd mina çıxarıb zərərsizləşdirirlər. Dərəyə çatanda minaaxtaranlar deyirlər ki, biz buradan ehtiyat edirik, gedə bilmərik. Alış irəliyə çıxır deyir ki, mən gedirəm, siz də arxamca gəlin. Qorxmaz və təcrübəli döyüşü bir qədər gedir. Qarşıda mina olduğunu unudur və bir anda yer-göy titrəyir, dağlar lərzəyə gəlir. Tank əleyhinə qoyulmuş Alışın ayağının altında partlayır. Bir göz qırpmında ətraf qana boyanır, özü də şəhid qanına... Damla-damla kollara, ağaclarla səpələnən bu qanın sahibinin bədəninin hissələrini bir yerə yığmaq üçün bir neçə nəfər hadisə yerinə gəldik. Nə edəcəyimi özüm də bilmirdim. Ağaclardan, kollardan, daşlardan parça-parça yiğdiq Alışı... Qanını Həkəri çayı yuyub aparmışdı. İlahi bu nə dəhşət idi? Başımıza nələr gəldi, nələr görmədik. Kənd camaatı bizi gözləyirdi. Gedirdik. Ancaq nə deyəcəkdik. Avdın kişiylə Fatma nənəyə.

Yol ilə geri qayıdanda necə qayıtdığımı təsəvvürümə gətirə bilmirəm. Fikirləşirəm ki, dünyanın ən vəhşi milləti olan ermənilər öz torpaqlarımızda bizim başımıza nələr gətirdilər. Kəndə çatar-çatmaz kənd camaatının böyük bir axınla bizə doğru gəldiyini görüb yerimizdə dayandıq. Fatma nənə saçlarını yanına töküb nalə çəkirdi. - Axı sənin nə vaxtin idi, ay oğul! Sənin bu qapıda toy mağarın qurulmalıydı, yas mağarın quruldu. Valideynlər üçün ağır olan oğul dərdini Gülbəird eli ilə birlikdə çəkmək mənə çox təsəlli verir, deyən Avdın kişi ilə söhbətimiz mənə üçün çox ağır gəldi.

O dedi:

Səhər-səhər mən Həkəri çayının üstündə dayanmışdım,

çaya baxırdım. Bir anda çayın rənginin qıpqırmızı olduğunu görüb yaman həyacanlandım. Öz-özümə dedim ki, mən neçə illərdir ki, burada yaşayıram bu çayın aşib-daşmasını görmüşəm, ancaq belə qıpqırmızı olduğunu görməmişəm. İsti meh əsirdi, elə bil qanlı su məni arxasında aparmaq istəyirdi, mənə doğmalaşırdı. Bir az oturub bir papiros də çəkdir. Evə sarı dönəndə bütün gördüklərimin həqiqət olduğunu gördüm. Sən demə, ay oğul çayla axan qan mənim damarlarımdan axan qanymiş.

Bir papiros yandırıb sözünə davam etdi. Kaş ki, yerimizdən olmayaq. Onsuz da mənə dəyən dəydi, mən indi şəhid balamın məzarını qorumaliyam.

Yox, Avdın kişi, biz o məzarları qoruya bilmədik, hələ üstəlik sizi də itirdik.

Ancaq nə qədər qanlar tökülsə də igid oğullarımız şəhid olsa da biz döyüş ruhuyla yaşayıb, torpaqlarımız uğrunda mübarizəyə hazırlıq.

Alış 1992-ci il oktyabrın 6-da Laçın Gülbəird yolunun minadan təmizlənməsində qəhrəmanlıqla həlak oldu. Məzari Gülbəird kənd qəbiristanlığında qaldı.

**Allah rəhmət etsin.**

Allahverdiyev Alış Avdın oğlunun tabur komandiri Vaqif Cabbarovun yazdığı təqdimatı olduğu kimi veririk:

### TƏQDİMAT

Allahverdiyev Alış Avdın oğlu xidmət etdiyi qısa müddət ərzində yalnız müsbət keyfiyyətləri ilə fərqlənmiş, öz yoldaşları arasında hörmət qazanmışdır. O qısa müddətdə döyüş bacarığı ilə yoldaşları arasında sevilmiş, taqım komandırı vəzifəsinə təyin edilmişdi. Torpaqlarımızın müdafiəsinə

qalxan minlərlə Azərbaycan oğullarımızdan biri olan Allahverdiyev Aliş düşmənə qarşı amansız və barışmaz olmuşdur. O həmin hissədə öz bacarığı ilə fərqlənmiş, komandanlıq tərəfindən verilən əmr və göstərişləri, tapşırıqları həmişə layiqincə, müvəffəqiyyətlə yerinə yetirərdi. Allahverdiyev Aliş bir neçə döyüş əməliyyatlarında iştirak etmişdir. Əsl döyüşü olduğunu bir daha sübut etmişdir. Allahverdiyev Aliş Malxələf, Suarası, Qızartı yüksəkliyi uğrunda gedən əməliyyatlarda xüsusi ilə fərqlənmişdir. O minalanmış sahələri təmizləməkdə daha fəal iştirak edirdi.

Allahverdiyev Aliş öz həyatını təhlükə karşısına qoyaraq Güləbird-Laçın magistral yolunun minadan təmizlənməsini öz üzərinə götürmüştür. 127 ədəd minanı zərərsizləşdirmiş, ertəsi gün təsadüfən düşmənin hiylə ilə gizlətdiyi mina partlamış, Allahverdiyev Aliş Avdın oğlu qəhrəmancasına həlak olmuşdu.

Allahverdiyev Aliş Avdın oğlunun yüksək ada layiq görülərək mükafatlandırılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi sırasında vəsadət qaldırıram.

"N" hərbi hissənin tabur komandiri,  
baş leytenant Vaqif Cabbarov  
1992-ci il

## GƏRAY GÜLƏBİRDDƏN GETDİ

Ömrümüzün rüzgəri yaman bədəndi. İllərimiz xəzana düşdü.

Şəhidlərimizin ayaq basıb, qanları ilə "Ana Vətən" yazdığı yerləri çox gəzmişəm və görmüşəm. Çox qaranlıq mətləblərdən xəbər tutmuşam, hüzünlü baxışların şahidi olmuşam.

Azad kişinin övladları içində Gəray diqqəti daha çox cəlb edirdi. Həm bacarığına, həm də cəsarətinə görə hamidan seçilirdi. Azad kişi Gəraya öz atasının adını qoymuşdu.

Doğrudan da talelər bir-birinə oxşar olur. Babası Böyük Vətən müharibəsində qəhrəmanlıq simvoluna çevrildi. Nəvəsi Gəray isə onun yolunu davam etdirdi.

Mühəribə başlayandan bəri bütün gününü cəbhə xəttində düşmənlə mübarizədə keçirən eloğlumuz Gəray daima axtarışda idi. Gəray bizimlə söhbətində həmişə deyirdi: - Mən bu təfəngiyə atışa bilmirəm. Ermənilər avtomatla döyüşür, biz isə ov təfəngi ilə. Mən sabah tezdən posta gəlməyəcəm. Gedirəm rayona polis sıralarına daxil olam. Əlimizdə heç olmazsa bir avtomat silahı olsun.

Düzünü deyim ki, yoldaşlarım ona inanmadılar. Aradan bir neçə gün keçəndən sonra Gəray polis formasında, ciyində avtomat silahı ilə posta gəlib çıxdı və yoldaşlarla hal-əhval tutub dedi: - Bizə yalnız bu silahlar lazımdır.

Elə həmin gündən Gəray Cicimli, Qazidərəsi, Fərəcan, Güləbird və digər sərhəd kəndlərinin müdafiəsində erməni işgalçlarına qarşı döyüşlərdə daha şövqlə vuruşmağa başladı. Hami bilirdi ki, 1989-90-cı illərdə sərhəd rayonlarında olan



silahların çox hissəsini dövlət orqanları adı vətəndaşlardan yığmışdılar.

Gəray polis işçisi olduğu üçün hansı kənddə münaqişə yaranırdısa dərhal özünü ora çatdırırıdı. Onun olduğu döyüslərdən biri yaxşı yadimdadır. Bizim kənd Ermənistən bir çox kəndləri ilə həmsərhəd idi. Həmin yerlərdə kənd camaatı əkin işi ilə məşğul olurdu. İşlədiyimiz ərazi "Aralıq yaly" sayılırdı. Bu yer Təzə Xinzirək kəndi ilə yaxın məsafədə həmsərhəd idi.

Payız ayı olduğundan günlər çox qısa olurdu. Havalara isə sərin keçirdi. Əkin sahəsində işləyənlər hamısı yiğışib bir yerdə günorta yeməyi yeyirdilər. Həmin günü günorta yemək ortaya gələndə xain ermənilər bizi güclü atəşə tutdular. Döyüşün kəskin yerində Gəray özünü bizə köməyə yetirdi. Bizdə olan silahlar ov tüsəngləri idi. Uzaq məsafəni isə bu tüsənglə vurmaq mümkün deyildi. Ermənilər hücumu keçmişdi. Gəray bizdən ayrılib iri daşların arasından düşmənə sərbəst atəş açmağa başladı. Təxminən üç saatdan artıq gedən döyüsdə düşmən geri çekildi. Onlar inanmındılar ki, bizdə avtomat silahi var. Gəray döyüş qurtarandan sonra dedi ki, gəlin rahat oturub nahar edək. Qoy onlar baxıb partlasınlar ki, kişi-kişiyyə yemək yeyəndə atəş açmaz. Bu qorxaqlıqdan başqa bir şey deyil.

### *Qısa arayış*

Məmmədov Gəray Azad oğlu 1969-cu ildə Laçın rayonunun Gülbərd kəndində anadan olmuşdur. Orta təhsilli idi. 1990-cı ilin iyun ayından Laçın rayon Polis şöbəsinin əməkdaşı, baş serjant idi. 1987-89-cu illərdə hərbi xidmətdə olmuşdur. Subay idi. 27 avqust 1993-cü ildə Gülbərd kəndi uğrunda gedən döyüslərdə ürəyindən dəyən gullə yarasından şəhid olub.

1992-ci il may ayının 18-də Laçın rayonu erməni silahlı qüvvələri tərəfindən işgal edildikdən sonra düşmən qüvvələri Laçın rayonunun həm şimalından, həm də cənub istiqamətindən iri miqyaslı hücumu keçmişdi. Gəray öz döyüş yoldaşları ilə birlikdə Gülbərd kəndinin müdafiəsinə qalxdı. Həmin döyüş mayın 27-də axşam üstü başladı. Qeyri-bərabər döyüsdə ermənilər bir neçə istiqamətdən hücumu keçmişdilər ki, rayonun ən axırıcı kəndində də işgal etsinlər. Biz milli ordunun əsgərləri idik. Polislərdən isə yalnız Gəray bizim yanımızda idi. O, heç kimə aman vermirdi.

Səfiyan və Qazidərəsi kəndlərindən ermənilər iri çaplı pulemyotlarla bizim mövqelərimizi atəşə tutub, irəliləyirdilər. Təxminən saat 8 olardı ki, Gəray qumbaraatan avtomat və pulemyotla düşməni susdardı. Əsas döyüş "Qazidərəsi" körpüsü istiqamətində gedirdi. Gəray sərbəst atəşlə düşmənlərin bir neçə canlı qüvvəsini sıradan çıxartmışdı, düşmən geri çekildi. Axşam saat 10-da biz Malxəlef kəndinə doğru irəliləyirdik. Öndə Gəray gedirdi. Heç kimi qabağa keçməyə qoymurdu. Bir sözü var idi. Deyirdi ki, mən sizdən yaşda kiçik olsam da çox döyüsdə iştirak etmişəm. Təcübəliyəm, həm də ki, subayam. Sizi isə evdə gözləyən var.

Deyirəm ki, qardaş kaş səni də evdə gözləyən olaydı...

İlk dəfə döyüsdən evə qayıdanda Gəray bizdən əl çəkmədi. Onlara getməyi təklif etdi.

Biz də onun sözünü yerə salmadıq. Onlara yollandıq...

Çəpərin arası ilə gedəndə itlər hürüməyə başladı. Qonşularının pis bir iti var idi. Uşaqlar dedi ki, Gəray bizi itə tutduracaqsan. Yaman qorxuruq. Gəray gülməyə başladı. Dərman arxının üstünü keçib, evə girdik. Gəray pencəyini soyundu və bir az idman edib, sakit dayandı. Hava da yaman buludlu idi. Birdən yoldaşlarının səsindən diksinib dilləndi:

- Görəsən günəş nə vaxt çıxacaq, göydəki buludlar elə bil

bizim üzərimizdədir. Gəray olduqca dərin fikirli, düşüncəli, səbirli, təmkinli bir insan idi. Səriyyə xala samovarı qaynadıb gətirdi. Təzə pendir, nehrə yağı, isti çörək və bütün naz-nemət stolun üstünə töküldü. - Yeyin, - dedi.

Gəray dedi ki, niyə bir az tez etmirsən, axı biz axşamdan indiyə kimi heç nə yeməmişik. Səriyyə xala dedi ki, ay oğul, mən qoca arvadım, gücnən, bələynan bunları bacarıram, bu da sənin dostların və qohumların. Niyə evlənmirsən, axı bir neçə gün bundan əvvəl sənə dedim ki, kəndimizin gözəl-göyçək qızlarından birini al. Qəşəng sənə toy edək, vallah toy paltarını almışam, hər şeyimiz də var.

Biz də dedik ki, yaman olardı. Gəray, siz kimi ürəyinizdə tutursunuz, de qalanını biz edərik. O dedi:

- Siz bilməzsınız, hələ o oxuyur, balacadır, biz də başladığ zarafat etməyə.

Nə biləydi ki, Gərayın üç toyluq paltarı çamadanda qalacaq. Ağ örپəyin qana bulanacaq, ən müqəddəs olan şəhidlik zirvəsinə ucalacaqsan. Ömrü qısa oldu amma şərflə öldü. Bu taleh 1969-cu ildə yazılıb biz bilməyən taleh gün...

Nə isə. Söhbətimizin şirin yerində bir də yazılmış gördük ağ saçlı nuranı aqsaqqal kişi Azad əmi gəlir. Gərayın atasına hamı ayağa durub salam verdi. Azad kişi yaxşı nərd oynayırdı, bir az nərd oynadıq. Sonra bizə bir az erməni vəhşiliyindən danışdı və sonra telefon zəng çaldı. Biz Gəraygilin evində olanda bizi telefonla qərargaha çağırdılar.

Qərargaha yollandıq. Xəbər gəldi ki, ermənilər Malxələf istiqamətində hücuma keçib. Maşınlara yığışıb, postlara çıxdıq. Bir neçə saat döyüş davam etdi. Düşmənin bir tankını Gəray qumbaraatanla sıradan çıxardı və düşmən geri çekildi.

1992-ci ilin iyun ayında Malxələf istiqamətində irimiqyaslı hücuma keçdik. Gəray bu döyüsdə də fərqləndi, düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Hamidan birinci olaraq

"Xəlifə qəbri" deyilən yerdə olan düşmən postlarını qumbaraatanla məhv etdi. Həmin döyüsdə göstərdiyi igidliyə görə Gəraya pul mükafatı təqdim olundu və onun haqqında Azərbaycan televiziyasında ilə xüsusi veriliş hazırlandı.

## ***QIZARTI VƏ SUSUZDAĞ DÖYÜŞLƏRİ***

1992-ci ilin sentyabr ayından "Qızartı" və "Susuzdağ" yüksəklikləri uğrunda güclü döyüş başladı. Həm Qızartı, həm də Susuzdağ yüksəklik ərazidə yerləşirdi və həmin ərazilər ermənilərin əlində idi. Əməliyyat hazırlanırdı. Biz on beş nəfərlə birlikdə erməni postlarını keçib, vəziyyət haqqında məlumat verməliydik. Gecənin qaranlığında ağacların görünüşü insani vahiməyə salındı. Ağacların tökülmüş yarpaqları adamın ayağının altında elə saqqıldayırdı ki, elə bil nəsə partlayırdı. Gəray bizə Fərəcan kəndinin yuxarı hissəsindən keçməyi təklif etdi. Biz oradan sağ-salamat keçirməyi boynun götürürdü. Cox çatınlıklə razılaşdıq.

Təxminən gecə saat 2-3 radələrində erməni postlarının təxminən 10-15 metrliyindən keçməliydik. Hava qaranlıq idi. Hamımızdan irəlidə Gəray gedirdi. Ağacın budağı onun əlindən birdən buraxıldı. Uşaqlar diksindi. Cəld hərəkətlə Gəray hər şeyi qaydasına qoydu. Kiçik bir səhv hərəkət böyük faciələrə səbəb ola bilərdi. Nəhayət gecə saat 5-6 radələrində öz yerlərimizi tutduq.

Səhər saat 8-ə qədər biz tərəfdən artilleriya atəş açmalı idi. Cox təessüf ki, gecikdi. Saat 9-da atəş başladı. Baldırğanlı kəndinin meşə yolu biz tərəfdən tam nəzarətə götürüldü. Bir azdan gördük ki, bir ədəd BMP ermənilərə köməyə gəlir. Gəray yolun altına keçdi, qumbaraatanla çox sərbəst atəşlə düşmən texnikasını vurdu. Demək olar ki, yol tamamilə kəsildi. Ermənilər bu döyüsdə mühasirəyə düşdülər, çox ağır

itki verərək postların hamısını tərk edib qaçmağa başladılar. İki gün ərzində Laçın rayonu ərazisində ən yüksək yerlərdən ikisi, "Qızartı" və "Susuzdağ" Azərbaycan ordusunun tam nəzarətinə keçdi və Laçın istiqamətində hücumlarımız davam etdi.

Əziz oxular. Mən Gərayın döyüş yolundan çox yaza bilərəm. Amma bu yazdıqlarım onunla birgə döyüslərdə olduğum günlərin xatirələridir.

Elimizin, obamızın igid oğlu çox böyük qəhrəmanlıqlar göstərdi, yağı düşməni ana torpağımızdan çıxarmaq üçün əlindən gələni əsirgəmədi.

Yaxın dostumuz, silahdaşımız vətənpərvər bir igid də siralarımızdan getdi.

Qəbri Sumqayıt şəhərinin şəhidlər xiyabanında qazıldı.  
**Allah rəhmət eləsin!**

Laçın rayon Polis şöbəsinin rəisi polis polkovniki M.S.Qədirov tərəfindən Məmmədov Gəray Azad oğluna ölümündən sonra Milli Qəhrəman fəxri adı verilməsi üçün yazdığı təqdimati olduğu kimi veririk:

Laçın Rayon Polis Şöbəsinin "Post-Patrul Xidməti" batalyonunun polis nəfəri, polis baş serjantı Məmmədov Gəray Azad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adının verilməsinə dair

### TƏQDİMAT

Laçın Rayon Polis şöbəsinin rəhbərliyi bildirir ki, "Post-Patrul Xidməti" batalyonun polis nəfəri, polis baş sercantı Məmmədov Gəray Azad oğlu 27 avqust 1993-cü il tarixdə Laçın rayonunun Gülbəird kəndi uğrunda döyüslərdə

qəhrəmancasına həlak olmuşdur.

Polis baş serjantı Məmmədov Gəray Azad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında rota komandirinin təqdim etdiyi raporta baxıldı.

1992-ci ilin may ayında Laçın rayon ərazisi erməni işgalçları tərəfindən işğal edildiyi zaman polis baş serjantı Məmmədov Gəray Azad oğlu öz doğma kəndini tərk etməyib, kəndin gəncləri ilə birlikdə onun müdafiəsinə qalxır.


1992-ci ilin may ayının 25-də düşmən Gülbəird kəndi istiqamətində hücuma keçərkən, düşmənin geriyə çəkilməsində polis baş serjantı Məmmədov G.A. oğlu şəxsi qəhrəmanlıq göstərmışdır. O, döyüşü yoldaşlarının köməyi ilə düşmənin 20-yə yaxın canlı qüvvəsini və 2 tankını məhv edərək onun geri çəkilməsinə nail olur və bu döyüşdə ağır yaralanır.

Polis baş serjantı Məmmədov G.A.oğlu 1990-cı ildən həlak olan günə kimi dəfələrlə qanlı döyüslərdə olmuş, hər dəfə qəhrəmanlıq nümunələri göstərmişdir. Onun keçdiyi döyüş yolu Laçın-Şuşa ərazilərində olmuşdur. Bu müddət ərzində polis baş serjantı Məmmədov G.A. oğlu dəfələrlə Azərbaycan Respublikası DİN-i, Laçın RPŞ-i tərəfindən mükafatlandırılmışdır. Onun döyüş fəaliyyəti barədə dəfələrlə respublika televiziyası, mətbuatı və radio vasitəsi ilə reportajlar verilmişdir.

Yuxarıda göstərilənlərə əsasən polis baş serjantı Məmmədov G.A. oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilməsi üçün vəsadət qaldırıram.

*Laçın rayon polis şöbəsinin rəisi  
Polis podpolkovniki M.S.Qədirov*

## BÖYÜKDƏRƏ QANA BULANDI



İsti yay günlərində Güləbird kəndində havalar yaman isti keçirdi. Həkəri çayının kəndin yaxın məsafəsindən axması az da olsa kəndə sərinlik verirdi. Qonşu kəndlərin müdafiəsini və öz kəndimizin müdafiəsini təşkil etmək olduqca çətin idi. Səfiyan kəndinin yaxınlığında olan Böyükdərə postu çox böyük əhəmiyyət kəsb edirdi. 1992-ci ilin may ayının 20-dən sonra Güləbird kəndi ətrafında gərgin döyüşlər gedirdi.

Mayın 25-də ermənilər Malxələf kəndi istiqamətində hücuma keçmişdilər. Mənimlə bir yerdə döyüşən İsaq adlı bir döyüşü olduqca cəsarətli idi. Demək olar ki, o döyüsdə İsaq ermənilərin bir neçə canlı qüvvəsini məhv etdi və Xəlifə qəbrinə də ilk çatan elə özü oldu. Könüllü əlinə silah alıb daima gününü postlarda keçirən İsaq həmişə deyirdi ki, mən torpaqlarımızı düşməndən azad olan günə qədər silahımı yerə qoymayacam. Evin böyük oğlu olduğuna görə həmişə evin bütün yükünü öz çiyinlərində çəkirdi.

### *Qısa arayış*

Məmmədov İsaq Savalan oğlu 1963-cü il may ayının 28-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1981-1983-cü illərdə Sovet hərbi sistemində xidmət edib. 1988-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olub. 1991-ci ildən Sarı Aşıq kolxozunda zootexnik vəzifəsində çalışıb. Subay idi.

Mən bu yaz elə bilirdim ki, baharımız qara gəlsə də yayımız, payızımız öz donunda gələcək və mən daha qara yazılar yazmayacam.

Analar da belədir. Yandıqlarından bilmirlər ki, ah-nalələrini



*İsaq (ayaq üstə soldan birinci) sinif yoldaşları ilə*

kimin üstünə töksünlər. Axı, baharın, payızın, yayın, qışın nə günahı? Axı, bu bahar da, bu payız da bizə qosulub ağlayır, libasını qara boyuyub. Başına qara bağlayır. Şəhidlərimizin yasını saxlayır. Bu fəsillərdə daş üzək var. Bir görün nə qədər şəhid yasını saxlayır, kim dözər bu ağırlara...

Şəhiddi gül ətirli baharımız. Şəhiddi əməyi sovqatlı payızımız. Şəhiddi dünya yola salmış müdrik qışlarımız. Aranlı-dağlı ellərimiz də, nəğmələrimiz də, xarı bülbüllərimiz də şəhid. Min əzab görən analarımız, qardaş toyuna həsrət qalan bacılarım. Bu Vətən torpağının qismətinə şəhidlik yazılıdı. Sizdə şəhişürənin izi qalib. Sizdə bu həyətlərdən doymayan şəhidlərin gözü qalib. Baxışı qalib. Ay bir həyə-naz eyləyən gözəllərin sevgilləri, siz də şəhidsiniz. Saxlayın, ay gözəllər, o baxışları, saxlayın o sevgiləri, verməyin özgəyə, amandı. Yandırsız o sevgiləri, qaraldarsız, küsdürərsiz o lal baxışları. Sevin! Necə sevmişdinizsə eləcə sevin. Bundan sonra şəhid sevgisi yaşadın. Bu sevgi daha müqəddəsdi. Ülvi idi...

Bu yazdıqlarımamı dastan deyim, nağılmı deyim, faciəmi

deym bilmirəm... Yalnız bir məqsədim var. Yaşadıqlarımı və gördüklərimi sizə çatdırmaq istəyirəm. Doğrusunu deym ki, İsaqla mən çox yaxından dost olmuşam. Onu həmişə narahat görmüşəm.

İsaq həmişə evdən çıxıb posta yollananda çox narahat gedirdi. Elə bil ki, yaşadığı həyat onu darixdırırdı. Hərdən deyirdi ki, istəyirəm Həkəri çayının kənarında oturub bu çaya doyunca baxam, çünki nə sərhədi var, nə də düşməni var bu çayın. Elə hey dayanmadan axır.

Qardaşı Vidadi Bakıda yaşayırırdı. Tez-tez kəndə gəlirdi. Onun söhbətləşirdik, danışırıq. Deyirdi evdə də məsləhətləşmişik ki, böyük qardaşımız İsaqa toy edək. Amma İsaq razi olmur. Deyir, gərək mühərribə qurtarsın sonra evlənim. Üç bacısı - Qənirə, Qızılıgül, Məlyekə qardaşlarına toyu etməyə tələsirdilər. Atası toy çaldırmamış, cıları toyunda oynamamış, bəy taxtında oturmamış getdi İsaq...

Güləbird kəndi İsaqdan əvvəl də igidlər şəhid vermişdi. Yenə bir igidi üçün yas saxlayırdı.

29 iyun 1992-ci il də düşmən qüvvələri Mığıdərəsi istiqamətində hücuma keçdi. Düşmən qüvvələri əsasən üç istiqamətdə hərəkət edirdi. Hərbi cəhətdən uğurlu sayılan "Böyükdərə postu" düşmən üçün çox əhəmiyyətli idi. Hamımız silahlanıb üzəüz döyüşə girdik. Axşam saat 6-da İsaq və onun bir neçə yoldaşını Xanalar kəndi istiqamətindən gəldiyini gördüm. Hardan gəldiyini soruşdum. Dedi ki, artıq erməniləri yerində oturtduq. İndi də biz dincəlməyə gedirik.

Yoldaşlarına qarşı həmişə ədalətli qərar qəbul edirdi. Ən çətin yerlərə özü can atırdı.

1992-ci ilin iyul ayında "Böyükdərə postu"nda vəziyyət gərgin idi. Düşmən güclü hücuma keçmək planı hazırlanmış. Həmin gün - 14 iyulda İsaq, Məhyəddin, Çingiz, Əlimurad, Əlizamin, Habil, Ərşad, Təvəkgül posta gedirlər. Gecə saat 2-3 radələrində düşmən qüvvələri hücuma keçir ki, postu nəzarətə alınlardı. Bu isə baş tutmur. Bir neçə saatlıq döyüsdə düşmən geri oturdulub,

İsaq isə sol qolundan yaralanıb. Yoldaşları İsaqı döyüş yerindən kənarlaşdırıb, sonra maşınla Qubadlı rayon xəstəxanasına çatdırırlar. Lakin gec olur. Sol qolundan dəyən gülə gəlib ürəyə sancılıbmış. 14 iyulda Güləbird kəndi özünün bir igidini də torpağa tapşırırdı.

Atası Savalan kişi oğlunun hər qəhrəmanlığına sevinirdi. Lakin İsaqın ölümü onu sevindirmədi. Onların evindən İsaqın cənazəsi çıxdı.

Anası Gülcəhrə xala səhər-səhər mal ötürməyə gedir. Qayıdanda görür ki, kənddə səs-küy qopub. Gəlib yol kənarında bir daşın üstündə oturur. Gedib gələndən oğlunu xəbər alır. Heç kim ürək edib bu qara xəbəri ona demir. Sən demə, oğlunu qanlı köynəkdə evə gətiribmişlər. Elə olanda ananın saçları ağappaq ağarır. Amma nə faydası... Gedəni qaytarmaq mümkün deyil..

### *Kiçik bir xatırə*

1992-ci ilin may ayında Gülbirdin müdafiəsində olan könüllülər boş evlərdə qalırdılar. İsaq, mən, Əhəd, Sabir, Əlimurad bir yerdə qalırdıq. Bir gün "İşıq bulağı" deyilən yerdə postda dayanmışdıq. Səhər tezdən növbəmizi dəyişib geri qayıdırıq. İçimizdə hamımızdan ağsaqqal Əhəd kişi idi və onun sözü bizim üçün qanun idi. Postdan qayıdanda bu gün axşam yeməyimizin kimin bisirəcəyi barədə söhbət edirdik. Əhəd püşk atmayı təklif etdi. Püşk İsaqa düşdü. İsaq, sakitcə işə başladı və dedi ki, püşk məsələsini yiğisdirin, nə etsəm də mənə düşəcək. Əhəd kişi zarafatla və gülə-gülə dedi ki, içimizdə evlənməyə real namızəd sənsən, ona görə də püşk sənə düşməlidir. İsaq da cavabında dedi ki, indi siz görərsiniz. Payızda evlənəcəm. Arzusu ürəyində qaldı. Şəhidlik donu geyindi.

**Allah rəhmət eləsin, qəbri nurla dolsun.**

İsaqın məzəri düşmən tapdağındadır. Ancaq biz gec-tez birləşib dədə-baba, məzarlarımıza sahib olmalıyıq. Yoxsa Allah bizi bağışlamaz.

## QISMƏTİN - ŞƏHİDLİK PAYI

### Qısa arayış

Mustafa Babalar oğlu Abbasov 1953-cü ildə Laçın rayonunun Gülbəird kəndində anadan olub. 1972-74-cü illərdə hərbi xidmətə gedib. İxtisasca sürücü idi. Üç övladı var: Ramin, Aynurə, Tünzalə.

1995-ci il mart ayının 27-də Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olub.

Gülbəird kəndində uşaqdan böyükədək hamı Mustafa haqqında öz fikrini deyə bilərdi. Bu, nə ilə bağlı idi? Mustafa 1988-ci illən bəri ermənilərə mübarizədə həmişə fəallıq göstərirdi.

Əsl vətəndaş torpaqsevər olması onu el-oba içində hörmətli edirdi.

1991-ci ilin payızında həmişə olduğu kimi kənd əhalisi qoyun sürünlərini Yazı düzlərində otarmağa aparırlar. Qoyun otaranlara bir neçə erməni yaraqlı hücum edir, çobanlar isə onlara müqavimət göstərirlər.

Kəndə xəbər çatanda, tez bir vaxtda hamı silahlandı. Maşın axtarırdıq. Elə bu vaxt Mustafa maşını ilə özünü çatdırıldı. Hamımız maşına minib hadisə yerinə yollandıq. Artıq biz ora çatanda ermənilər öz ərazilərinə keçmişdilər. Buna baxmayaraq Mustafa sərhəddə maşını saxlayıb ermənilərin arxasında düz Yeni Xinzirək kəndinə qədər getdi. Mustafanın bu hərəkəti döyüşüləri daha da ürəkləndirirdi. Mustafa erməniləri yaxşı tanıldığından həmişə bizə onların hiyləgərliyindən və qorxaqlığından söz açırdı.

1992-ci ilin ən dəhşətli vaxtlarında əsasən də may-iyun aylarında Mustafa maşını və avtomat silahı ilə daima düşmənlə üz-üzə döyüşürdü.



Gülbəird kəndi özünü müdafiə batalyonunda, Mustafa ən çətin və ən ağır yerlərə getməkdən çəkinmirdi. 1992-ci ilin avqust ayının axırlarında Malxələf kəndinin yüksəkliyində tam nəzarəti döyüşülərimiz ələ almışdı. Həmin vaxt bir neçə yaralını gətirmək üçün Mustafa heç kimin maşınla gedə bilmədiyi bir yerə yollandı. Yaralıları maşına yiğib gətirdi. Mustafa maşına əyləşib Qazidərəsi körpüsünü keçib əlli metr qarşında saxlanılan tankın yanından bir başa Malxələf ə doğru irəliləməyə başladı. Biz həmin yerdə onu gözləyirdik, yaralıları maşına yiğib geri qayıtdı.

Mustafanın qorxmazlığı, mərdliyi döyüşlərdə hamının diqqətini cəlb edirdi.

Avqust ayının axırları idи. Səhər-səhər dayandığımız Böyükdərə postuna günəşin parıltıları yenicə düşündü. Qaraağac ağaclarının göy yarpaqları saralmağa başlamışdı. Hər kol-kos, hər qaya parçası bir səngər kimi görünürdü. Dəliqanlı dağ çayı Həkəri öz yatağı ilə sakit-sakit axırdı. Biz isə Böyükdərə postunda keşikdə idik. Yaxın dostum Habil mənə yaxınlaşdı və dedi: - Ramiz, səhər yeməyimiz gəlib çıxmadi. Bəlkə mən qərargaha gedim. Ona cavab verdim ki, dəri xmasın. Bu gün səhər yeməyini Mustafa gətirəcək. Çünkü axşamdan yağış yeri bir az palçıq etmişdi. Ancaq bura Mustafanın maşını bilərdi.

Bir azdan sonra Mustafanın maşını gəldi. Mustafa yeməyi bizi verib, binokl ilə düşmən postlarına baxırdı.

Bir az baxdıqdan sonra gəlib bizimlə səhər yeməyini yeməyə başladı. Təxminən bir saat uzandı. Bir neçə siqaret çəkib sözünə başladı. Uşaqlar, görən biz Xocalının qisasını düşməndən nə vaxt alacaqıq.

Bir az kövrəlmışdı. Cibindən bir kağız parçası çıxarıb oxumağa başladı. Sonra üzünü bizi tutub dedi: - Uşaqlar siz hamınız subaysınız, sizi gözləyən hələki yoxdur. Amma mənim oğlum Ramin mənə bir məktub yazıb. Cibimdən çıxardığım o kağız parçası həmin məktubdur.

Mən o məktubdan yadımda qalanları olduğu kimi yazıram.

Ata salam!

Mən, anam və bacılarım Qubadlı rayonundakı qohumlarımızm evindəyik, bizdən narahat olma. Bir təhər dolanırıq. Kəndə gəlib gedirəm, hərdən bir düşmən tərəfdən atılan mərmilər partlamasa sakitlikdir. Ancaq səni görə bilmirəm. Tünzalə sizdən yaman narahatdır. Hər gün ağlayıb deyir ki, atam yadına düşür, evimizə niyə gəlmir? Anam nə qədər çalışır ki, bacımı başa sala, uşaq olduğuna görə başa düşmür. İmkanın olsa gəl evimizə səninlə görüşək.

Hörmətlə oğlu Ramin.

Tünzalə atasından yaman narahat idi. Elə bil ki, yaziq qızın ürəyinə nəsə danmışdı. O vaxtlar yəni, 1995-ci ildə Mustafanın ailəsi Abşeron rayon Pirəküküllə qəsəbəsində yerləşmişdi. Mən də orada yaşayirdim. Balaca Tünzalə orta məktəbdə oxuyurdu. Mart ayında çoxlu bayramlar qeyd olunurdu. Tünzalə oxuyan orta məktəbdə bayram əhval-ruhiyyəsi geniş yer alırdı.

Ancaq bu kiçik qız heç nəyə qarışmırı. Lal-dinməz, kövrək baxışları ilə insanları süzürdü. Elə bil ki, günləri sayırdı. Novruz bayramı geldi. Hami şənlənməyə, deyib-gülməyə, bayram xonçası hazırlamağa başladı. Balaca Tünzalə isə bayram şirniyyatından yiğib bir gözəl xonça düzəltdi. Anasına, bacısına və qardaşına dedi ki, mən bu xonçanı atama saxlayıram.

Bayram qurtarsa da ata evə gələ bilmədi. Mart ayı isə qurtarırdı.

Tünzalənin atası şəhid olmuşdu. Atasının tabutunun üstündə bayram xonçası səpən Tünzalə hönkür-hönkür ağlayır və deyir: - Mən sənin üçün bayram hədiyyəsi saxlamışdım, özünü gözlədim tabutun gəldi.

Mustafanın məzarı Sumqayıt şəhərindəki Şəhidlər xiyabanındadır.

İki bacı, bir qardaş, ana 1995-ci ildən Mustafasız günlər yaşayırlar.

Allah rəhmət eləsin.

## YADIGAR, ATAN YADA DÜŞƏNDƏ...

Bu yazını nə Zeynəb nənəyə, nə Mina bacıya, nə də İlhamın dost-tanışlarına təsəlli vermək üçün yazmırıam.

Bu yazını sənin üçün yazıram Yadigar! - Sən atanın üzünü görmədin. Yazıram ki, torpaqlarımızın azadlığı uğrunda yağı düşmənlə döyüşlərdə qəhrəmanlıq göstərən atan haqqında az da olsa məlumatın olsun.

Hələ nə anan Mina bacının göz yaşları quruyub, nə əmilərinin sınan qəddi düzəlib. Bilmirsiniz, nə də ki, atasızlığın nə olduğunu bir o qədər də dərk eləmirsiz. Axı siz haradan biləsiniz ki, Qarabağın qara günləri sizə də atasızlıq gətirib. Hələ çox müsibətlərdən xəbərsizsiniz. Sən də atanın nə vaxtsa qayıdacağıni gözləyirsən. Axşam olanda işdən qaydan cavan ataların üzərində qalır, nəzərləriniz keçidləri yollara dikilir key baxışlarınız.

Kimdir Yadigarın atası? Laçının Gülbird kəndində 1963-cü ildə anadan olmuş Nəzərov İlham Allahverdi oğlu...

Yadigar. Hələ yaşının o vaxtı deyil ki, yazdıqlarımı oxuyub bu mürəkkəb dünyaya gəldiyini üçün özünü qınayasan. Bu yazını böyükəndə oxuyarsan. Və onda çox mətləblərdən halı olub, verdiyin suallarla ananı yormarsan. Özün gələcəkdə kimin oğlu olduğunu biləcəksən. Atan kimdir və niyə şəhid olub... Bax onda şəhidliyin nə olduğunu dərk edəcəksən.



Hələlik isə onu bil ki, atan Vətən uğrunda şəhid olub.

Atan 1985-ci ildə Mingəçevir şəhərindəki Politexnik texnikumuna daxil olub və əmək fəaliyyətinə də Mingəçevir rezin zavodunda başlayıb.

Yəqin, böyüyəndə tez-tez bu illəri xatırlamalı olacaq, atanın son dəfə evdən nə vaxt çıxdığını, nə tapşırığıni və harda, necə döyüdüyüni soruşacaqsan.

Müharibənin odu, alovu hər bir Azəri-Türk oğlunun sinəsinə od salmışdı. Hər igidin ürəyində düşməndən qisas almaq, onları torpaqlarımızdan qovub çıxarmaq istəyi yaşayırırdı. Mingəçevirdə yaşayan həmyerlimiz İlham heç rahat yata bilmirdi. Yaxşı yadimdadır. 1991-ci ildə könüllü dəstələrlə birlikdə kəndimizin Ermənistanla həmsərhəd olan ərazilərində növbə çəkməyə gedirdik. Mingəçevirdən gələn İlham da öz dostları ilə birlikdə bizimlə bərabər bir necə gün Cicimli kəndi yaxınlığında olan Məlikəcdər ziyarətgahında növbə çəkdi. Olduqca alicənab, əsl vətənpərvər olan İlham bizə deyirdi ki, düşmən çox hiyləgərdir, həmişə ehtiyatlı olun. Mənə iş yerimdən icazə vermirələr. Nə vaxt icazə alsam, həmin gün cəbhə xəttində döyüsdə olacam.

Bizimlə ayrılanada bütün döyüşçüləri Allaha əmanət etdi.

Bir dəfə İlhamın böyük qardaşı Yelmarla səhbət edəndə, o bir hədiyə danışdı:

- Özün bilirsən də Ramiz, biz də hər gün düşmənlə qarşı-qarşıya döyüşürük. Kiçik qardaşım Vidadi yaralandı, onu uşaqlar Bakıya xəstəxanaya apardılar. Başım yaman qarışıb, heç özümü yaxşı hiss etmirəm. İlham da Mingəçevirdə yaşayır. Bu gecə yuxuda gördüm ki, İlham mənə deyir ki, qardaş dözə bilmirəm. Mən döyüşə yollanıram. Və sonra birlikdə kəndə gəlirik və kənddə gəzdiyimiz yerdə elə bir tufan qopur ki,

İlhəmi aparır. Nə qədər onun arxasında yollansam da ona çata bilmirəm. Yuxudan diksinib ayılanda kəndimiz düşmən mərmilərindən od tutub yanırırdı. Tez həyatə düşüb uşaqları beton parçalarının kənarında gizlətdim, ancaq hadisə baş verəcəyini elə bil bilirdim. Bu vaxt həyat yoldaşım çıçırdı. Mən tez ona sarı qaçdım. Mərmi qalpələrinin bir neçəsi onun bədəninə dolmuşdu. Artıq hər şey gec idi, yoldaşımı qan götürüb, gedirdi. Mən onu tez hərbi qospitala çatdırıldım və oradan da Bakıya gətirdim. Bir müddət qaldıqdan sonra Mingəçevirə gəldim ki, gördüğüm yuxunu İlhamda danışım. Bəlkə yuxumdan qorxub ehtiyyatlı olardı. Ancaq onu tapa bilmədim. Həyat yoldaşı Mina bacı dedi ki, İlham bir aydan artıqdır ki, Kəlbəcər istiqamətində döyüsdədir. Yelmar nə qədər cəhd göstərsə də heç nə edə bilmədi, heç qardaşı ilə görüşmək də mümkün olmadı. Cəbhə xəttinə onu buraxmadılar. Allaha pənah deyib Bakıya yollandı.

İlhamın cəbhə yoldaşı və yaxın dostu Bəhruzun dediklərindən:

1993-cü ilin dekabr ayında bizə Gəncə şəhəri yaxınlığında olan poliqonda təlim keçib, Murovdağa apardılar. Murovdağdan Kəlbəcərdə doğru ilk əməliyyat başladı. Kəlbəcərin "Təkəqaya" yaxınlığında iki böyük dağın hər iki üzü ilə gərgin döyüşlər davam edirdi. İlham mənimlə paralel gedirdi. Səhər tezdən başlanan döyük qurtarmaq bilmirdi. Axşama yaxın bir az duman gəldi, hər iki tərəf sakitləşdi. Düşməndən təmizlədiyimiz postlar daha etibarlı idi. Arxacəbhə ilə də əlaqələrimiz çox yaxşı idi. Bizim batalyon bir neçə gün əvvəl də düşməndən təmizlədiyimiz postlara nəzarət edirdi.

Dumanlı, yağılı havalarda biz geri çəkilir, getdikcə arxa

cəbhə ilə əlaqələrimiz kəsilirdi. Biz görürdük ki, günü-gündən düşmən qüvvələri güclənir.

Tamamilə hazırlıq vəziyyətində olan erməni qüvvələri yanvar ayının 25-də güclü texnikanın köməyilə hücumu keçdi. Qeyri-bərabər döyüşdə biz çoxlu itki verdik. İlham düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Biz yenə də çox yaxın bir məsafədə döyüşürdük. Arxa cəbhə ilə əlaqələrimiz tamamilə kəsilmişdi. Büyük bir daşın bir tərəfindən mən, bir tərəfindən isə İlham döyüşürdü. O, mənə tez-tez - ehtiyatlı ol-deyirdi. Saat 11-12 radələrində hər tərəfdən postlar tərk edilmişdi. Düşmən güclü itki verirdi. İlham hərdən mənə ölenlərin sayını deyirdi. Axşama yaxın İlhamdan qeyri-adi bir səs eşitdim. Tez ona sarı getdim. Onu özümə tərəf çəkdirim. Karabin silahından atılan iki gülə düz ürəyinin yaxınlığından keçmişdi. Axşam döyüşürdü, hava qaralırdı. İlhamı qucağıma alıb oradan kənarlaşdırıldım. Yolda mənə dedi ki, məni yerə qoy, ölürem. Onu yerə qoymadum. Son sözü düşməndən qisas alıb. Bir də yuxuda görmüşəm mənim oğlum olacaq, adını Yadigar qoynun, - sözləri oldu. - İlham, - deyib qışqırdım, döyüş yoldaşlarım özlərini çatdırısa da, artıq hər şey gec idi.

Elimizin, obamızın vətənpərvər oğlu 1994-cü ildə yanvar ayının 25-də erməni işgalçılara qarşı döyüşdə qəhrəmancasına həlak oldu. Qəbri Sumqayıtda Şəhidlər xiyabanındadır.

Allah rəhmət eləsin, qəbri nurla dolsun.

### ANA TOYA HAZIRLAŞIRDI

Ölmə, torpaqlara vermərəm səni,  
Yerin qollarımın arasındadır.  
Təbii sularla yumaram səni,  
Suyun gözlərimin qarasındadır.

- Alo-alo kimdir, Laçın alayıdır.  
Yox-Yox! Qardaş, onların  
nömrəsi başqdır.

Mənə bu gün mütləq Laçınla  
əlaqə saxlamaq lazımdır. Axi mən  
başa düşə bilmirəm ki, siz nə üçün  
ancaq Laçını istəyirsiniz.

Bilirsiniz qardaş, mənə Laçından axşam xəbər verdilər ki,  
ermənilər Laçının bir çox kəndlərini - Cicimli kəndini,  
Güləbirdin Yazı düzünü, "Qız qəbri" deyilən yerləri atəşə tutublar. Məlumat almaq istəyirəm.


- Bilirsən, bizim kənd camaatının hamis o tərəflərdə işlə  
məşğul olurlar.


- Yaxşı komandirimiz gəlir, bir azdan sizə məlumat  
verərəm.

Görürəm ki, siz vətənpərvər oğlansınız. Bir neçə dəqiqlikdən  
sonra telefon zəng çaldı. Telefonu götürən İslam Laçından xoş  
xəbər aldı. Tam sakitlikdir. Ermənilər hücum ediblər, bizim  
kəndin könüllüləri onları geri oturdublar, allaha şükür  
salamatçılıqdır.

İslam Xaniş oğlu Aslanov 1973-cü ildə  
Laçın rayonunun Güləbird kəndində anadan olub. 1990-ci  
ildə orta məktəbi bitirib.

1991-ci ildə Laçın rayonu hərbi komissarlığından hərbi  
xidmətə çağırılıb. 1994-cü il avqust ayının 14-də Füzuli





rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüslərdə qəhrəmanlıqla həlak olub. Subay idi. İlk hərbi xidmətini Azərbaycanın ən qədim şəhəri olan Gəncədə yerinə yetirib.

Bayaqdan təlefonla əlaqə saxlayan, elindən obasından narahat olan İslam imiş.

1992-ci ildə Qarabağda, o cümlədən Laçında vəziyyət gərgin olanda İslam da digər həmyerliləri kimi Laçın alayına daxil olur. İlk döyüş yolu Laçının Zabux, Mirik, Çağazur kəndlərindən və Şuşa şəhərindən keçib. İslam

özünün təmkini, bacarığı, qabiliyyəti, mərdliyi ilə bütün döyüş yoldaşlarının hörmətini qazanmışdı.

Laçın və Şuşa rayonlarının işgalindən sonra İslam Laçın alayının tərkibində Kəlbəcər istiqamətindən Hocaz yüksəkliyi, Sarı Baba kimi əhəmiyyətli yerlər uğrunda gedən döyüslərdə böyük mərdlik və şücaət göstərmişdi.

İslamın doğulduğu Güləbird kəndi 1992-ci ilin iyun-iyul aylarında ən ağır vaxtlarını yaşıyordu. İslam yenə də yerini dəyişməli oldu və öz kəndində yaranmış Güləbird kənd özünü müdafiə batalyonuna gəldi. Təcrübəli döyüşçü qısa bir vaxtda bütün rəhbərliyin hörmətini qazandı. İslama ZİL 131 markalı maşın verildi. Onu ən çətin və ağır yerlərə - Səfiyan, Türklər, Fərəcan, Suarası kimi kəndlərə göndərildilər. Əsgərləri və

mərmiləri daşımaq böyük cəsarət və igidlik tələb edirdi.

Mən sizə İslamın döyüş yolundan - onunla birlikdə olduğum bir döyüş əməliyyatından söhbət açacam.

1992-ci ilin avqust ayının axırlarında "Su arası" kəndinin yaxınlığında olan "Susuzdağ" yüksəkliyi uğrunda qanlı döyüslər gedirdi. Hər iki tərəfdən itkilər var idi. Axşama yaxın qərargaha qayıdanda döyüşçülərin hamisini yorğun və düşüncəli gördüm. Nəmə fikirləşirdi. Çünkü, bu qanlı döyüşdə biz tərəfdən 15 əsgərin meyidi Suarası kəndindəki meşəlikdə qalmışdı. Əməliyyat hazırlandı. 13 nəfərdən ibarət qrup təşkil olundu. Maşın lazım idi. Çünkü, biz Güləbirddən Fərəcanə getməli idik. Gecə saat 12-də hərbi sursat, minatəmizləyənlər və canlı qüvvə İslamın maşınına yiğишib yola düşdü. Səfiyan kəndinə çatanda güclü leysan yağışı başladı. Hər tərəf dumana bürünmüştü. Maşın narahat və təhlükəli yollarla irəliləyirdi. Yoldaşlarım İslama maşını saxlamağı və sabah getməyi təklif etdilər. İslam isə heç kimə fikir vermədən çox ustalıqla maşını idarə edirdi. Fərəcan kəndinə səhərə iki saat qalmış çatmalıydıq. Sonra ölmüş əsgərlərimizin meyidlərini maşinsız - piyada oradan çıxarmalıydıq.

Gecənin qaranlığında görünən hər bir ağaç düşmənə bənzəyirdi. İslam bəzən maşının şüşəsindən yolu görmür, qapını açıb maşını idarə edirdi. Telefonla əlaqə saxlanılırdı. Nəha-yət kəndə çatdıq.



İslam (ayaq üstə sağdan ikinci)  
sinif yoldaşları ilə

Bizi orada gözləyirdilər. Maşını lazım olan yerdə qoyub yola düşdük. Piyada təxminən 15 km yol getməliydik. Yaşca bizdən uşaq, lakin bizdən olduqca təcrübəli olan İslam heç birimizə imkan vermədən hadisə yerinə birinci çatdı. Meşənin uğultusu, heyvanların səsi insanı vahiməyə salırdı. Xox çətinliklə meyidləri götürüb geri qayıtdıq.

Yolda ermənilərlə qarşılaştıq. Bizə əlavə kömək gəldikdən sonra mühasirəni yarib çətinliklə meyidləri maşına yiğib, geri qayıda bildik. İslam yol boyu danışındı. Nə qədər ki, dostlarımızın qanını almamışıq, mən üstümün qanını yumayacağam, deyirdi.

Mən İslamin döyüş yolundan kiçik bir epizodu qələmə aldım. Həmyerlimiz çox uğurlu, şərəfli döyüş yolu keçmişdir. Sonra mən yaralandım, ancaq İslamin səsini qaynar nöqtələrdən: Qubadlıdan, Zəngilandan, Ağdamdan və Füzulidən eşidirdim.

1991-ci ilin may ayından başlayan döyüş yolu 1994-cü ilin avqust ayının 14-də Füzuli bölgəsində başa çatdı.

Ana torpağı canı, qanı qədər sevən İslam səngər döyüşlərində düşmən qəlpəsindən yayına bilmədi. O Horadız qəsəbəsində şəhid oldu. O, həmişə qaçırdı, bir yerdə durmazdı. Bir dəfə ondan soruşdum ki, sən hara tələsirsən, dedi ki, **QƏLƏBƏYƏ**. Dedim ki, qələbə nəyinə lazımdı? O tək mənə yox bütün Azərbaycana lazımdır, deyə mənə cavab verdi. Qardaş, məni də gözləyən var axı. Mən qələbənin arxasında qaçıram, mənim də arxamca qaçanım var. O, mənim qanlı döyüşlərdə hər kəsdən və hər şeydən qoruduğum tükənməz məhəbbətimdir.

Baxmayaraq ki, İslam 21 il ömr sürdü, amma o, çox şərəfli və mənalı bir insan ömrü yaşadı. Son mənzili Şəhidlər xiyabanı oldu.


**Allah rəhmət eləsin.**

## *SON SÖZÜ “AZƏRBAYCAN” OLDU*

1991-ci ilin payızı idi. Havalarda yaman qaralmışdı. Elə bil gəyün üzü tutulmuşdu. Hərdən bir yağış damcıları ətrafa səpilir, soyuq külək adamın sıfətinə elə çırpırdı ki, adam soyuqdan kəsilirdi. Qərargahda oturmuşduq. Xəbər gəldi ki, ermənilər Cicimli kəndini atəşə tutublar. Qərargaha toplaşmışdıq. Maşın tapa bilmirdik ki, yola düşək. Elə bu vaxt Şəmsi gəlib çıxdı. Ona dedik ki, maşınınımız yoxdur. Hava çiçginli olduğundan maşınlar getməyə ehtiyat edirdilər. Şəmsi dedi ki, siz hazırlaşın, mən Şakirin maşını alıb özüm sürəcəm. Doğrudan da bir neçə dəqiqə keçdikdən sonra maşın hazır oldu. Biz Cicimliyə yola düşdük.

Getmək üçün iki yol vardı: Həkəri çayı boyu olan yol, digəri isə Pələhlidən çıxbı Yazı düzündən keçən yol idi. Biz yazı düzündən çıxbı kəndə çatdıq. Ermənilərlə uzaq məsafədən qarşılıqlı döyüş başladı. İki saatdan artıq bir vaxtda ermənilərin atəş nöqtələrini susdurduq. Şəmsi özünün ağlı, təmkini, zəkası ilə yoldaşlarından seçilirdi. Dostluğa sadıq, olduqca ürəkli və cəsarətli bir gənc idi.

Şəmsi Şahmar oğlu Abbasov 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmət borcunu yerinə yetirmişdi. Gəncə şəhərində Kənd Təsərrüfatı İnstututunda təhsil almış, aqronom ixtisasına yiylənmişdi. Ölümünə qədər "Sarı Aşıq" kolxozunda aqronom işləyirdi. Ailəli idi, iki övladı yadigar qaldı.





Şəmşİ (oturanlardan sağdan birinci). Gənca şəhəri  
Kənd Təsərrüfatı İnstututunda tələbə yoldaşları ilə

1992-ci ildə oktyabrın əvvəllərində düşmənlə döyüşdə ağır yaralandı. Oktyabrın 20-də Bakıya gətirilərkən vertalyotda gözlərini əbədi yumdu.

1988-ci ildən bədnam qonşularımızın yalançı torpaq iddiaları nəticəsində başlanan elan olunmamış müharibə hamı kimi eloğlumuz Şəmşini də silaha sarılmağa vadar etmişdi. İlk vaxtlar könüllü dəstələrin yaradılmasında, ətraf kəndlərin müdafiəsində yüksək xidmətlər göstərirdi. 1991-ci ilin axırlarında yaranmış qanuni Laçın alayının sıralarında əsgəri xidmətə başladı.

Yanvar ayı idi. Möhkəm qar yağmışdı. Qız qəbrinə keşik çəkmək lazımdı. Keşik çəkməyə gedən yoldaşlar bir yerə toplasdı. Bütün yollar qarla örtülmüşdü. Şəmşİ yoldaşlarından içəridə getməyə başladı. Qarı yara-yara gedib Qız qəbrinə çatdıq. Bir gecəni səhərə kimi Şəmşİ yoldaşlarına imkan vermədən özü keşik çəkdi.

Şəmşinin vətənpərvərliyi hər şeydən üstün idi. O isətr rayonun müdafiəsində, istərsə də kəndin və qonşu kəndlərin müdafiəsində misilsiz qəhrəmanlıqlar göstərirdi.

1992-ci ilin avqust-sentyabr aylarında ermənilərin Gülbərd kəndinə hücumları daha da güclənməyə başladı. Kəndin müdafiəsində yüzlərlə Gülbərd cavanlarından ibarət könüllü hərbi birləşmələr var idi. Şəmşİ öz döyüş yoldaşlarından həmişə fərqlənirdi. Həmişə bir söz deyirdi ki, heç kəs deyinməsin. Bu döyüş, bu taleh bizim alnimizə yazılıb.

Qazidərə kəndi yaxınlığında ermənilərin güclü hücumları başladı. Yeddi nəfərlik dəstə hücumlara tab gətirə bilmədi, kömək çağırıldıq. Birinci Şəmsi özünü çatdırıldı və döyüşə girdi. Qeyri-bərabər döyüşdə Şəmsi çox böyük qəhrəmanlıq göstərdi. Döyüş mövqeyində çıxıb irəli getməyə başladı. Biz nə qədər çalışsaq da Şəmşİ geri qayıtmadı. Irəli gedib erməni postlarına tamam yaxınlaşdı. Ermənilər Şəmşinin gəlişini görüb tutduqları mövqeləri tərk etdilər. Şəmşİ geri qayıdib gülə-gülə dedi ki, gördünümü, bu qorxaqlar necə qaçdilar? Yoldaşları Şəmsi ilə zarafat etməyə başladılar: - Şəmşİ, bəlkə səni ermənilər girov götürdü, neyləyəcəksən? Şəmşİ əlinə vurub güləməyə başladı və dedi: - Mən sariyam, mənə heç nə edə bilməyəcəklər, vay sizin halınıza ki, hamınız qarasınız.

Hərdən-bir döyüşdən qayıdanda deyirdi ki, uşaqlar siz subaysınız, amma mən ailəliyəm. Vallah uşaqlardan xəbərim yoxdur. Deyirəm, bəlkə Sumqayıta gedim? Yoldaşları məsləhət etdilər ki, əmək haqqını al sonra get. Atalar sözü var: Deyir, sən saydığını say, gör fələk nə sayır.

Doğrudan da Şəmşİ Sumqayıta getdi. Amma şəhid kimi... Oktyabr ayının əvvəllərində Gülbərd kəndinin müdafiəsində ermənilərlə qeyri-bərabər döyüşdə Şəmşİ ağır yaralandı. Təcili yoldaşları onu götürüb Xanlıq kəndində yerləşən xəstəxanaya gətirdilər. Şəmşİ çox ağır vəziyyətdə idi, bir neçə gün Xanlıqda

saxlandıqdan sonra vertalyotla Bakı şəhərinə gətirildi. Həmin vaxt yəni, oktyabrın 20-də mən də ağır yaralanmışdım. Hər ikimiz vertalyotda Bakıya gətirilirdik. Biz Xanlıqdan vertalyotla qayıdanda Şəmşinin valideynləri çox təkid edib kəndimizin həkimi Sahibi də Şəmsinin yanında yola saldılar. Bir neçə dəqiqədən sonra vertalyot havaya qalxıb Bakıya doğru istiqamət aldı. Hər ikimiz uzanmış halda bir-birimizlə danışındıq. Şəmşİ hərdən bir mənə deyirdi ki, Ramiz, yaman ağrıyıram, dəyəsən ölcəm. Mən isə ona təskinlik verirdim ki, yaxşı olacaqsan. Vertalyot yanacaq doldurmaq üçün İmişli şəhərində yerə endi. Şəmşinin vəziyyəti getdikcə ağırlaşırıldı. Sahib həkim də heç nə edə bilmirdi. Mən vertalyotu idarə edənlərlə ciddi danışandan sonra vertalyot yenidən havaya qalxıb, Bakıya doğru istiqamət aldı. Axşam qaranlığında Bakının işıqlarını seçmək olurdu. Vertalyotun yerə enməsinə təxminən 15 dəqiqə qalmış Şəmşİ tamamilə huşunu itirdi. Şəmşİ sağ əli ilə mənim əlimdən tutmuşdu. Birdən bir anlıq özüne gəldi və su istədi. Həkim ona su verdi. Suyu çətinliklə içib Azərbaycan, Azərbaycan dedi və Sahib həkimin qolları arasında gözlərini həyata əbədi yumdu. Nə qədər çağırısaq da ayılmadı.

Bax beləcə xalqımızın bir qeyrətli oğlu da şəhid oldu. Şəmsinin ocağında iki övladı böyükür. Tanrı onları qorusun.

**Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun Şəhid qardaşım.**  
Şəmşinin məzəri Sumqayıt şəhərindəki şəhidlər xiyabanındadır.


## LAÇININ MƏŞHUR KƏŞFİYYATÇISI

1991-ci ilin axırları idi. Güləbird kəndinə Bakıdan bir qrup sərhədyanı əraziləri qorumaq üçün kömək gəlmişdi. Onlarla bizim müəyyən söhbətlərimiz olurdu.

Bir dəfə posta idik. Gəncədən olan Mehman adlı bir oğlan söhbət əsnasında bizdən soruşdu: - Siz Laçində İlyas adında bir nəfəri tanımirsinizmi? Çox fikirləşəndən sonra qərara gəldik ki, bəlkə bizim kənddəndir. Hami bir-birinə baxdı. Dedilər ki, bizdə bir nəfər, Vaqif kişinin oğlu İlyas var, görək haradadır. Doğrudan da İlyas hərbi xidmətdən sonra kəndə az-az gəlirdi. Bakıda yaşıyırdı. Sonralar tağım komandiri kimi böyük şöhrət qazanan əslən Güləbirdli olan Vaqif Cabbarovun oğlu idi.

İlyas Bakıda yaşıyırdı. Bədnəm qonşularımızın uydurma torpaq iddiaları bütün Azərbaycanı silkələmişdi. Digər həmyerliləri kimi İlyas da Ağdərə istiqamətindən erməni işgalçılara qarşı döyüşlərdə iştirak edirdi. 1992-ci ilin yanvar-fevral aylarında Ağdərədə ermənilərə qarşı döyüşlərdə İlyas göstərdiyi qəhrəmanlıqlara görə böyük hörmət qazanmışdı. Kəşfiyyat bölümünə rəhbərlik edən İlyas hər bir döyüşdə uğur qazanırdı. İlyas kəndə ara-sıra gəlirdi və onda da özü ilə hərbi sursat gətirirdi.

Günü-gündən İlyasın döyüşçülər arasında hörməti artırdı. İlyas Ağdərədən öz doğma kəndi olan Güləbirdə gəldi. O Güləbird kənd ərazi müdafiə batalyonunun kəşfiyyat bölümünə rəhbərlik edirdi.



**Qısa arayış**

Cabbarov İlyas Vaqif oğlu 1968-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur.

Az bir müddətdə özünə böyük nüfuz qazanan İlyas erməni silahlı qüvvələrinə qarşı döyüslərdə böyük cəsarət nümayiş etdirirdi. Susuz dağ Qızartı kimi yüksəkliklərin ələ keçirilməsində xeyli verlimişdi. İlyas kəşfiyyat rotasına rəhbərlik etdikdən sonra həcum planlarından bir neçə gün əvvəl kəşfiyyat dəstəsi ilə düşmənin arxa cəbhəsinə keçərək onlar haqqında lazımı məlumatları öyrəndi. Buna görə də düşmən tezliklə məğlub olurdu.

1992-ci il sentyabr ayının əvvəllərində "Qızartı" uğrunda qanlı döyüş başladı. İlyasın rəhbərliyi altında olan kəşfiyyat qrupunun məlumatı gözlənilirdi ki, hücumu başlansın. Təxminən səhər saat 7-də kəşfiyyatın məlumatı gəldi. Həcum başlandı. Qeyri-bərabər döyüsdə düşmən geri çəkilirdi. İlyasın bölməsi düşmənin arxa istiqamətində geri qaçanları pusquya salırdı. Axşama yaxın bütün yüksəkliklər bizim nəzarətimiz altına keçdi. Şübhəsiz ki, itikilərimiz də oldu. Yalnız bu qələbədə əsas üstünlük komandanlıq tərəfəndən kəşfiyyat qrupunun rəhbəri İlyasa verildi. İlyasın apardığı hər bir döyüş əməliyyatı olduqca uğurla başa çatırdı. Bizim tutduğumuz postları korpus komandanlığının əmri ilə bizə köməyə gələn qüvvələrə verirdik ki, onlar keşik çəksinlər. Çox təəssüflər olsun ki, xəyanət nəticəsində bu postlar bir gecənin içərisində buraxılırdı. İlyas kimi qəhrəman oğullarımızın öz qanları bahasına aldıqları bu torpaqlarda hakimiyyət oyunları gedirdi.

1992-ci il sentyabr ayının axırlarında düşmən əks hücumu keçib bizi əvvəlki yerlərimizə gətirib çıxartdı.

İlyasın rəhbərlik etdiyi kəşfiyyat Malxələf kəndi və Qayğı qəsəbəsində müşahidə aparıb. Onun yazdıqlarını bacısı

Lütfiyyə mənə təqdim etdi. Mən də onun yazdıqlarını olduğu kimi nəzərinizə çatdırıram.

"Malxələfdə 5 post var: bir bilinda?, 2 kamaz, bir qaz 66 maşın, bir raf maşın, AQD silahı, 3 palatka, 2 balaca palatka. Döyüşçülər əsas Malxələfdəki saçıclar evində qalırlar.

Qayğıda 1 ədəd generator, bir ural maşını, iki VAZ maşını, 3 tank, birinin nömrəsi 412-477, digərininki məlum olmadı.

40-50 nəfərə yaxın əsgər var. Tankistlər qalan evdə 21 nəfər əsgər yerləşib".

İlyasin gətirdiyi hər bir məlumat dəqiqlik olurdu və bununla da istənilən vaxt düşmənə zərbəni vurmaq mümkün idi.

Azərbaycan Respublikasının fərmanını olduğu kimi təqdim edirik:

### **AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI**

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında.

1. Azərbaycan Respublikasının torpaqlarının erməni işgalçalarından müdafiə edilməsində göstərdikləri xüsusi xidmətlərə, şəxsi ığidlik və şücaətlərə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları

"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilsinlər:

60. Sıravi CABBAROV İLYAS VAQİF oğlu (706 Nöli hərbi hissə) (ölümündən sonra)

*Azərbaycan Respublikasının  
Prezidenti HEYDƏR ƏLİYEV*

*Bakı şəhəri, 9 oktyabr 1994-cü il  
№218*

1992-ci ilin oktyabr ayında Güləbird kəndindən Laçın istiqamətində hücum əmri verildi. Yenə də əməliyyatın böyük bir hissəsi kəşfiyyatın üzərinə düşürdü. Səhərə yaxın dörd istiqamətdə hücum başlandı. İlyasın xüsusi dəstəsi ilə biz yan-yana gedirdik. Artıq saat 11-12-də Fərəcan, Dəhan, Tərxanlı, Dəyirman yəli kəndləri düşməndən azad edildi.

Tərxanlı kəndində ermənilərin qoyub qaçıdı bir BMP və bir tankı İlyas ələ keçirib hərbi hissəyə təhvil verdi. Axşama yaxın tutduğumuz postlarda nəzarəti gücləndirdik, amma nə qədər axtarsaq da İlyası və onun yoldaşlarını tapa bilmədik. Qayğı qəsəbəsi uğrunda sabah tezdən hücum başlanmalı idi. Bütün döyüşçülər axşamdan istirahət edirdilər ki, səhərə yaxın hücumu keçsinlər. Səhərə yaxın qərargah rəisiinin əmri ilə bir neçə taqim hazır vəziyyətə gətirildi. Qərargah rəisi komandirləri çağırıb məlumat verdi ki, kəşfiyyat komandiri İlyasın məlumatı müsbətdir. Hazırlaşmalyıq bir azdan hücum başlanacaq. Həqiqətən də hücum başlandı. Qayğı qəsəbəsi düşməndən azad edildi. Biz Turabının əyrisinə gəlib Tikanlı zəmi deyilən əraziyə çatdıq. İlyas bütün əməliyyatları çox uğurla aparırdı. Həmin döyüşdə yəni, 1992-ci il oktyabrin 7-də İlyasın mərmi partlayışından dişləri zədələnib qırılmışdı.

Laçının mərkəzinə hava xətti ilə 10 km məsafə qalırdı. Qarabağla Ermənistani birləşdirən əsas mərkəzi yol Laçından keçirdi. Artıq zenit qurğusunu idarə edən İlyas Laçının mərkəzi yoluna tam nəzarət edirdi. Qarabağ istiqamətindən gələn maşın karvanları, piyada qaçan ermənilər özlərini tam itirmişdi. Zenit qurğusu ilə ermənilərin hava hücumunu çox ustalıqla dəf edən İlyas düşmənin külünü göye sovururdu.

Axşama yaxın bizə yemək gəldi. Süfrəni açıb hərəmiz bir az çörək yedik. İlyas yoldaşlarından onunla kimin turşsu gətirməyə gedəcəyini soruşdu. Ələsgər, Yaqub və bir neçə

yoldaşlar yola düşdülər. Turşsuyu gətirmək asan deyildi. Orada düşmən qüvvələri var idi. Həqiqətən də səhər-səhər İlyas yoldaşları ilə qərargaha qayıdır gəldi. Onlar termoslarda turşsu gətirmişdilər. Doğrusunu deyim ki, İlyasda qeyri-adi bir qəhrəmanlıq hiss olunurdu. Düşünürdüm ki, Azərbaycan boyda onun ürəyi vardi.

Oktyabrin 7-də yenidən əməliyyatda olan İlyas düşmənlə döyüşdə yaralandı. Qısa bir müddət xəstəxanada qaldıqdan sonra yenidən döyüş əməliyyatlarında iştirak etməyə başladı. Artıq oktyabr ayının 15-ə qədər Azərbaycan ordusu Laçın rayonunun 85%-ə nəzarət edirdi. İlyas nə biləydi ki, hakimiyyətə can atan, Qurana əl basan insanlar (Quran onlara qənim olacaq) Qarabağı və ətraf rayonları satılacaq.

Ancaq İlyas kimi minlərlə Azəri oğlu kişi kimi erməni qudlurlarına qarşı amansız döyüşlər aparırdılar. Bu amansız döyüşlər neçə-neçə çırqları söndürdü, talelərlə yarımcıq qoydu, saçlarını yolan ana və bacıların göz yaşlarından bir dərya yaratdı. Bu dəryada Vətən daşı, Vətən qayası görünür. İlyas kimi qəhrəman oğlanlarımızın uyduğu o qara torpaqda Vətən həsrəti, Vətən dərdi Sarı qaya deyilən bir yurd var. Bəlkə də oranı qanqallar basıb, ciğirlərimiz itib, yurd yerlərimiz xarabazara çevrilib, hələ gözləyirik, heç darixmırıq da. Bu imiş bizim etibarımız. Şəhid qardaşlarım ən yaxın silahdaşım İlyas məzarını qoruya bilmədik, özün qeyrətlisən, bəlkə sizlərin ruhu qoruya o yerləri. Nə isə, yaman darixdim, yazınızı yazanda bağışla bizi...

Elimizin, obamızın sayılan və seçilən igid oğlanlarından biri İlyas Vaqif oğlu Cabbarov 1993-cü il iyul ayının 20-də düşmən arxasından qayfidarkən Laçının Xanalar kəndi yaxınlığında minaya düşdü və gözlərini əbədi yumdu.

İlyası Güləbird kəndində evlərindən yuxarıda, Sarı qayanın

altında dəfn etdilər.

**Allah rəhmət eləsin!**

\*\*\*

Uzun bir vaxt keçsə də İlyasın yaxın dostları Səbayıl rayon İcra Hakimiyyətinə bir neçə dəfə rəsmi müraciət edib, ikinci Şəhidlər Xiyabanında İlyasın qara mərmərdən baş daşının qoyulmasını xahiş etmişdilər. Ancaq uzun müddət onların müraciətlərinə baxılmamışdı. Yalnız İlyasın atası Vaqif kişinin və bacısı Lütfiyyə xanımın çox gərgin əziyyət və zəhmətindən sonra müraciətə baxılmışdır.

Səbayıl rayon "Qarabağ Əllillər Cəmiyyəti"nin rəhbərliyi və xüsusən də İlyasın yaxın dostları Ələsgər və Kərimin səyi nəticəsində müvəqqəti də olsa İlyasın baş daşının ikinci Şəhidlər Xiyabanında qoyulmasına nail oldu. 14 sentyabr 2000-ci ildə, "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüş, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş kəşfiyyatçı İlyas Vaqif oğlu Cabbarovun baş daşı müvəqqəti olaraq ikinci Şəhidlər Xiyabanında qoyuldu.

İlyas haqqında o dövrə qəzetlərdə çox yazılar yazılırdı. O yazıldan biri də "Azərbaycan Ordusu" qəzetinin 14 sentyabr 2000-ci il tarixli sayında, "Güləbirdli İlyas" başlığı ilə dərc olunmuş yazıdır. Həmin yazını olduğu kimi oxuculara təqdim etmək istəyirəm:

### **GÜLƏBİRDLİ İLYAS**

"Kəşfiyyata getmək lazımdı. 1992-ci ilin isti yay günləri idi. Laçının Köhnəkənd kəndi, Kiçik Kirs, Böyük Kirs dağları tərəfi müşahidə etmək tapşırılmışdı. Köhnəkəndə ermənilərin qüvvəsi barədə məlumat gətirməliydik. Sonralar eşitdik ki, Laçın-Şuşa yolunun bağlanması üçün əməliyyat hazırlanmış.

Briqada komandiri bizi şəxsən göstəriş, məsləhət verdi. Yeddi nəfərlədə yola düşdük. Bir qumbaraatan, altı avtomatla silahlanmışdıq. Adama iki konserv və cəmi 3 çörək götürmüştük. Köhnəkənd, Xumarta, Güney Dəyhan, Quzey Dəyhan, Qışlaq kəndlərini yoxladıq. Ümumiyyətlə, dörd gün ərzində 13 kəndi gəzdik. Hər kənddən bir sənəd götürdük ki, kəşfiyyatda olduğumuzu sübut etsin. Başımız isə İlyas idii".

Bu sözləri şəxsən tanıdığım və Qarabağ döyüşləri getdiyi dövrdə dəfələrlə cəsurluğunun şahidi olduğum Ələsgər Mahmudovun dilindən yazmışam. Məqsədim isə şəxsən tanıdığım daha bir qəhrəman Azərbaycan oğlu, "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüş İlyas Cabbarov haqqında əlavə məlumatlar toplamaq idim.

İlyasla eyni hərbi hissədə, eyni taborda xidmət etmişik.

Hələ hərbi hissədən 2 ay əvvəl - 1992-ci il avqustun 1-də yaradılmış taborda o məndən öncə - ilk günlərdən könüllü xidmətə başlamışdı.

Şübhəsiz, tabora gələndə onun haqqında mənə danişdilar və ilk görüşümüzdən ortaboylu güləbirdli oğlan məndə özünə rəğbət oyatdı. Mehriban sıfətinə yaraşan bığ saxlayırdı. Öncə diqqətimi çəkən və marağımı səbəb olan isə başına qoysuğu kombaynçı şlemi idi.

-Başımdan qəlpə yarası almişam, - İlyas təvazökarlıqla başını aşağı saldı.

-Yaramın isti qalmasına görə bunu geyinirəm.

"Köhnəkənddə erməni qüvvələrinə rast gəlmədik. Laçının bu kənddən olan ilk şəhidlərinə qəbirstanlıqda təzə başdaşı qoyulmuşdu.

Ata və oğulu qoyun otararkən ermənilər Hadrut tərəfdən gəlib namərdəcəsinə öldürmüştülər. Həmin daşın başını sindirmiş, şəkilləri isə qoparmışdır. Amma kənddə bir

erməni qalmamışdı, - Ələsgər xatırlayır.

Qayıdarkən axşamüstü Quzey Dəyhan kəndinə çatdıqın. Qəbirşənlərdən kəndi müşahidə edərkən burada ermənilərin olduğunu gördük. İsa kişinin evində qalırdılar. Həyətdə çadır qurulmuşdu, ondan yeməkxana kimi istifadə edirdilər. Bir tentli Kamaz da dığaların ixtiyarında idi.

Düz bir saat xəlvətcə ermənilərin hərəkətlərini müşahidə etdi. Aramız 70-80 metr idi. 30-40 nəfər olardılar. Ağlaşır, mübahisə edir, siqaret çəkidilər. Bizimkilər Horgədik deyilən yerdə onların əsgərlə dolu bir QAZ-66-sını, bir UAZ-ını QRAD-la vurmuşdular. Deyəsən, önlənlərin xiffətini çəkirdilər.

Mən də, başqa yoldaşlar da onları öldürməyi təklif elədik. Amma İlyas qoymadı ki, biz buraya məlumat dalınca gəlmışık. Burda atışmaq olmaz. Qüvvələri çox olar, itki verərik, planımız pozular. Ən əsası isə vacib məlumatı hərbi hissəyə çatdırıa bilmərik".

Vaqif Cabbarovun ailəsində dünyaya gələn İlyas doğma Laçının hər cığırına, izinə bələd idi və kəşfiyyata gedərkən tanışlıq onun çox köməyinə çatırdı. Bununla belə İlyasın özündə də fitri bir kəşfiyyatçılıq bacarığı var idi.

Bir dəfə gördüm ki, Rusiya istehsalı olan bir qədər bozarmış buşlatını keyfiyyətcə aşağı tünd rəngli buşlata dəyişir. Soruşanda ki, niyə belə edir, dedi:

- Qaranlıqda düşmən boz buşlatı sezə bilər. Tünd geyim daha etibarlıdır.

Beləcə İlyas hər şeyə, o cümlədən geyimin rənginə də ciddi yanaşındı. Ona görə hər bir tapşırıqdan vacib məlumatlarla qayıldırdı. Dəfələrlə komandanlıq onu düşmən arxasına göndərmiş, etibarlı xəbərlər əldə etmişdi. Bu isə düşmənin yerdəyişməsinə, planından xəbər tutmağa şərait yaradırdı.

Bir dəfə kəşfiyyatçı qrupu Ermənistən Laçınla həmsərhəd

Gorus rayonunun Zornizor kəndinə göndərilmişdi. Qayıdarkən döyüşçülərimiz iki "dil" də gətirmişdilər. Əməliyyatın uğurlu keçirilməsində İlyasın rolu az olmamışdı.

Hərbi hissədə İlyas ən bacarıqlı kəşfiyyatçı kimi tanınmışdı və ən çətin tapşırıqlara da o yola düşürdü. Hətta özüylə gedən döyüşçülərin seçlib hazırlanmasını da ona etibar etmişdilər. Bu işlə o, necə böyük həvəslə məşğul olurdu. Günün istənilən vaxtında İlyas düşmən arxasına yola düşməyə hazır idi.

İlyas təkcə kəşfiyyata getmirdi. Taborun qatıldığı döyüşlərdə atası, qardaşları Valeh, Cabbar və Cəlalla birlikdə o da iştirak edirdi. Bir çox kəndlərimiz uğrunda aparılan döyüşlərdə göstərdiyi şücaət ona əsgərlərimiz arasında baş ucalığı gətirmişdi.

İki dəfə - əvvəlcə başından, sonra sıfatından yaralanmışdı. Müalicədən sonra yenə doğma tabora qayıtmışdı.

İlyas sinəsində yurda, toppağa bağlı ürək gəzdirdirdi. İkinci dəfə yaralanarkən müalicə üçün Bakıya göndərilmişdi. Xəstəxanada ona baş çəkdik. Narahatlığı sağlamlığından yox, taborun müdafiəsi ilə bağlı idi və ilk sözü bizə bu oldu:

- "N" postunun qarşısında yola beton plitələr qoyulmalıydı. Ən təhlükəli yer oradı. Qoyuldu, yoxsa yox?

İlyas kiminsə haqsız olaraq əsgərin xətrinə dəyməsini xoşlamırdı və bu xüsusiyyəti ona döyüşçülər arasında böyük hörmət qazandırmışdı. Onlar Cabbarovla döyüşə getməyi həvəslə qarşılıyırırdılar.

"Gecə yol gedib səhərə yaxın Suarası kəndinin üstünə çatdıq. Hələ günəş çıxmamış dolu yağmışdı, hava işıqlanana qədər əriməmişdi. Gördük təzə ləpirlər var, kimlərsə bir cərgə ilə getmişdilər. Hiss olunurdu ki, çox adamdı. Yəqin ki, ermənilər idi. Uşaqları keçirdik təhlükəsiz yerə, İlyasla mən ləpirlərin getdiyi səmti gizlicə yoxlamağa başladıq. 50

metrədək açıqlıqdan sonra qalın meşə başlındı. Gəlib gördük ki, meşənin içində 2 yeddi-səkkiz nəfərlik çadır qurulub. İçində odun peçi yanındı. Müəyyənləşdirək ki, 15 nəfərə qədər erməni var. Tez qayıtdıq geriyə. Topladığımız məlumatı qərargaha çatdırıldıq. Komandir vacib məlumat çatdırduğumiza görə təşəkkürünü bildirdi."

Sonuncu kəşfiyyat tapşırığını İlyas yerinə yetirə bilmədi. Daha doğrusu, topladığı mühüm məlumatı komandanlığa çatdırmaq ona nəsib olmadı. 1993-cü ilin iyunununda düşmən arxasından qayıdarkən Laçının Xanallar kəndi yaxınlığında minaya düşdü.

Onu evlərindən yuxarıda yamacda dəfn elədilər. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş İlyas Cabbarov torpağa tapşırılanda heç kəs, o cümlədən bu sətirlərin müəllifi göz yaşlarını saxlaya bilmədi. Hərbi hissə komandiri çıxışında deyəndə ki, İlyasın ölümü bütün hərbi hissə üçün ağır itkidir, heç də işırtmirdi.

Uzun müddət hərbi hissə qərargahını iki şəkil bəzəyirdi. Biri Azərbaycanın Milli Qəhrəmanı, xalqımızın igid oğlu Əliyar Əliyevin portreti idi. O biri fotodan isə nakam, ancaq şərəfli bir ömür yaşamış qaynar baxışlı İlyas Cabbarov boyanırdı.

Kapitan Əbülfət Qasımov, "Azərbaycan Ordusu".


## XATİRƏLƏRDƏ YAŞAYAN İNSAN

Payız idi. Havalarda yaman qaralmışdı. Əsən külək ağacların yarpaqlarını yerə tökməkdə davam edirdi. Bütün həyat-baca xəzəllə örtülmüşdü. Payız aylarında kənddə toyalar başlayırdı.

Güləbird kəndində payız fəslini çox sevirdilər. Çünkü hər gün toy olur, oğul evləndirib, qız köçürən ata və anaların sevincinin həddi, hüdudu olmurdu.

Kəndimizin toylarına kənardan aşıqları gəlirdi. Günlərin birində kədin mədəniyyət evində nərdtaxta oynayırdıq. Bir də gördüm bir neçə nəfər gəlib mədəniyyət evində müxtəlif musiqi alətlərində məşq edirlər. Orada mənim diqqətimi bir nəfər cəlb elədi. O, kəndimizdə sayılan, sevilən gənclərdən biri Qorçiyev Əfqan Xaniş oğlu idi. Əfqanın gözəl, məlahətli səsi var idi. Əfqan kədin fəallarını yiğib bir ansamblı yaratmaq istəyirdi. Doğrusunu deyim ki, kənd toylarında Əfqan artıq yavaş-yavaş oxumağa başlayırdı. Nankor qonşularımızın bizi qarşı etdiyi torpaq iddiaları hamı kimi Əfqanı da narahat edirdi. Könülli dəstələrin yaradılmasında hamidən çox fəallıq edən gənclərimizdən biri də Əfqan idi. Qoşa qaya, Qız qəbri kimi strateji ərazilərdə daim keşik çəkən Əfqan heç vaxt rahatlılıq tapa bilmirdi. Əfqan gənclər arasında həmişə Vətənpərvərlik ideyasını təbliğ edirdi.

1992-ci ilin yanvar ayı idi. Yuxarı Cicimli kəndinin yaxınlığında olan qoşa günbəzlərin yanında keşik çəkmək üçün növbə Əfqanın qonşularının idi. Gündüzdən hamiya





Əfqan (ayaq üstə soldan ikinci) IX sinifdə oxuyarkən

məlumat verilmişdi. Axşama yaxın maşın göndərdik ki, onlar qərargaha gəlsinlər və oradan da posta getsinlər. Xeyli gözlədik, bir xəbər çıxmadi. Mən otaqda olanda telefon zəng çaldı. Zəng edən Əfqan idi. Yaman hirsənmişdi. Dedi ki, mən neyləyim, heç kəs getmək istəmir. Bunları zorla aparası deyiləm ki. Sonra mənə hər söz deyərlər.

Mən ona hirsənməsini tövsiyyə etdim və təmkinli olmasını istədim. Bir azdan Əfqan ağısaqqallığı və təmkini ilə hamını razı salıb maşınla posta göndərmişdi.

1992-ci il may ayının 16-da Qayğı qəsəbəsi ətrafında gərgin döyüşlər gedirdi. Laçın rayonu istiqamətindən gələn maşın kolonları Qayğı qəsəbəsindən keçə bilmirdi. Biz 25 nəfərlik bir qrupla Qayğı qəsəbəsi istiqamətində yola düşdük. Malxələf kəndinə yaxınlaşanda Əfqan bir neçə yoldaşlarla birlikdə ərik bağı deyilən istiqamətə getməyə başladı. Nə qədər çalışdıq onları geri qaytara bilmədik. Əlacımız kəsildi, ancaq onları

qorumağa başladıq ki, onlar düşmənə doğru irəliyə bilsinlər. Qayalıq bir ərazidə çox çətinliklə düşmənlə üzbaüz döyüşə-döyüşə Ərik bağının yaxınlığına çatdilar. Əfqangil irəlilədikcə ermənilər qaçmağa başladılar.

Dağın üstünü tam nəzarətə götürən Əfqan bizə məlumat verdi ki, hər şey qaydasındadır maşın karvanı sərbəst hərəkət edə bilər.

Bir müddət həmin post Əfqanın adı ilə bağlı oldu. Uzun müddət biz orada post təşkil etdik, yüksəkliyə tam nəzarəti ələ aldiq. Sonradan postun məsafəsi uzaq olduğu üçün maşın gedə bilmədiyindən biz o postu tərk etməli olduq. Əfqan döyüşdə həmişə birinci olurdu, qorxu hissi onda yox idi. O, hansı əməliyyata razılıq verib gedirdisə orada işləri tam həll edib gəldi. Sözünə bütöv, əsl vətənpərvər bir insan idi.

### Qısa arayış

Qorçuyev Əfqan Xaniş oğlu 1970-ci ildə Laçın rayonunun Gülbərd kəndində anadan olmuşdur. 1987-ci ildə Gülbərd kənd orta məktəbini bitirmişdir. 1988-90-ci illərdə Sovet hərbi xidmətində olub. Xankəndində sürücülük peşəsinə yiyələnmişdi. Ailəli idi. İki övladı - Tural və Türkənə yadigar qalıb. Tanrı onları qorusun.

Əfqan həm də peşəkar sürücü idi. İdarə etdiyi "QAZ-53" markali maşınla Laçının sərhəd kəndlərinə Zabux, Malibəy, Cicimli, Fərəcan və başqa kəndlərinə hərbi sursat, ərzaq daşıyırıldı. 1992-ci ilin iyun ayı idi. Əfqangilin getdiyi "Qoşa qaya" postundan xəbər gəldi ki, yoldaşlardan kimsə yaralanıb. Təcili əməliyyat hazırlanırdı. Əfqanın maşını ilə yola düşdü. Kəndin içərisindən çıxıb, "Top daşdan" aşib, "Hacı Sadix" bulağından keçib, dağın hündürlüyünə doğru irəliləməyə başladıq. Maşını idarə edən Əfqan tez-tez gileyənləndi ki,

maşın yaxşı işləmir. Bir xeyli getdikdən sonra maşın yolun ortasında dayandı. Maşından düşdü. Əfqan bizə dedi ki, siz yavaş-yavaş gəlin. Mən də tez gedim görüm yaralanan kimdir, gətirim. Bir azdan sonra Əfqan qarşımıza gəldi. İbiş adlı bir yoldaşımız əlindən yaralanmışdı, onu götürüb xəstəxanaya çatdırıldı. Əfqanda bizdən fərqli bəzi xüsusiyyətlər var idi ki, o da ona həmişə hörmət gətirirdi. Heç vaxt özünü düşünmürdü və onun dilində "yox" kəlməsi olmurdu. Əfqan həmişə darıxırı. O, Azərbaycanı ərazisinin bütöv müstəqil görmək istəyirdi. Elə bu arzu, bu istək onu 1994-cü ildə sürücülük peşəsindən hərbiçiliyə, oradan da polis batalyonuna gətirdi.

1994-cü ilin yanvar ayında Laçın rayon Polis batalyonuna daxil olan Əfqan az bir müddətdə erməni işgalçılara qarşı Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə misilsiz igidliklər göstərdi. Polis batalyonunun tərkibində Füzuli və Cəbrayıl rayonlarında erməni birləşmələrinə qarşı döyüşlərdə mərdliklə döyüşən eloğlumuz 1994-cü il fevral ayının 10-da Cəbrayıl rayonunun Mərcanlı kəndində qəhrəmancasına şəhid oldu. Sumqayıtdakı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

#### Allah rəhmət eləsin!

Elimizin, obamızın igid oğlanlarından, biri də Vətən torpağının azadlığı uğrunda şəhid oldu. Şərəfsiz yaşayıb uzun ömür sürməkdənsə şərəfli yaşayıb az ömür sürmək daha yaxındır. Biz hələ yaşayırıq, mübarizə aparırıq. Şəhidlərimizin qanı ilə yuyulan Qarabağ torpaqları düşmən əlindədir. Biz döyüşə hazır olmalıyıq, döyüşməliyik. Şəhid olmalıyıq. Torpağı, doğulduğu el, oba düşmən tapdağında qalanı necə bağışlamaq olar? Biz özümüzü özümüzə sübut etməliyik, tariximizi yazmalıyıq, dünya dövlətləri içində başımızı dik tutmağı bacarmalıyıq. Bu bizim haqqımızdır.

#### **SON SÖZ**

Əfqan 1990-ci ildə Kəmalə xanımla ailə qurmuşdu. Gözəl ailə başçısı idi. Bu eloğlu Vətən borcunu verdi.

Qoca atası Xaniş kişi, ağbirçək anası Tavat nənə şəhid oğulları üçün yaman yandılar, göz yaşı tökdülər, ancaq qədlərini əymədilər. Əfqanın oğlu Tural, qızı Türkanə atasız böyükürlər. Ata həsrətini çəkən, ata nəvazışını görməyən övladllar görəsən nə düşünürlər? Tural böyüdükcə atasının kim olduğunu dərk edəcək. Qəlbində saxladığı kədərli anların nə vaxtsa axırına çıxacaq. Əfqanın getdiyi yol uzun bir yoldur, haqq yoludur. O yola gedən əbədiyyətə qovuşur. Xaniş kişi tez-tez nəvələrinin əlindən tutub Susmqayıt şəhərində gəzdirir, onlara öz dədə-baba yurdundan, atalarının döyüşdüyü yerlərdən danışır. Amma Turalın qəlbində gəzdirdiyi ata məhəbbətinin qarşılığını nə babası Xaniş kişi, nə əmiləri Abdulla, Hidayət, nə də ki dayıları verə bilir. Onun qəlbində düşmənə qarşı nifrət hissi oyanır.

Balaca Tural! Bacın Türkanədən, anandan, qoca baban və nənəndən muğayat ol. Vətən oğulları torpaqlarımızın azadlığı uğurnda savaşa həmişə hazırlıdır. O gün çox da uzaqda deyil. Tezliklə Allahın köməyi ilə öz ata-baba yurduna qayıdib alını açıq gəzəcəksən.

Tanrı vətənsevərləri qorusun!

## DEYİLƏSİ SÖZÜM QALDI...

Aman Allah, necə də möhkəmimişəm. Həmişə deyirdim ki, yurdumdan ayrı dözmərəm, sən demə dözümük ömrü ayrılıq uzunluğunda imiş. Yara soyuduqca, üzün qaysaq bağlayır və getdikcə dərinləşir və tez-tez yad əllərdə sağalır. İçimə axan qan yurdsuzluq yaramı yaman ovundurur, yaram soyum-soyum soyulduqca ömür də uzanır.

On iki ildir Laçinsiz, on bir ildir doğulduğum, boy-a-başa çatdığını Gülbərdsizik. Dözümə bax. Tanrı bizə ömrümüz qədər niyə dözüm verib. Bu on bir, on iki ildə çox düşündük, çox fikirləşdik, amma bir yana çıxa bilmədik. Yaramız dərin, ömrümüz uzun, döz bu ağrıya dözungə...



Laçın rayonunun Zavod kəndində Sultan bəyin yay mülkü



Sultan bəy

Laçinsiz, Gülbərdsiz günlərimdə nələr görmədim, nələr eşitmədim, ağlıma gəlməyən qaçqın, məcburi köçkün adları adıma qoyuldu. Gecələr yatanda yuxuma girir o yerlər. Dağlar həmin dağlardır, dərələr, təpələr, bulaqlar dəyişməyib. Bəl-

kə də mənim fikrimdədi. Hərəki çayı dünyada ən gözəl çaylar sırasındadır. Həm Laçına, həm də Gülbərdə xüsusi gözəllik verən Həkəri çayı bəzən yuxularda da özünün yenilməz oğulları ilə öyunür. Quşların qanad sala bilmədiyi, Andraniki böyük bir dəstəsi ilə diz çökdürən Sultan bəylərin 60 minlik Laçın xalqının yurdu olan Laçın, sizin başınıza hansı müsübətlər gəlmədi. Laçın müsübətlərindən hələ mində biri barədə söz deməmişəm. Deyənlərimiz də az olmayıb. Çox fikirləşmişəm, çox araşdırışam günlərimizin qaraldığı vaxtlarda cəbhədə silahıma, burda isə qələmimə söykənib bir az tariximə, bir də mənimlə və yüzlərlə güləbirdililərlə ciyin-ciyingə döyüşüb şəhid olmuş ığid eloqlanlarımızın şəhidlik yolundan, həmyerlilərimizin insani keyfiyyətlərinə söykənərək "Həkrinin qəm nəgməsi" salnaməsini araya ərsəyə gətirməklə, nəsə eləməyə çalışmışam.

Dostlarımıızın çoxları Laçın haqqında, Azərbaycanın ayırlırmaz hissəsi olan Qarabağ haqqında bizim dediklərimizdən bildikləri üçün aşağıdakı misraları o yerlərə həsr



edirik ki, dostlarımız da bizlərin nələr itirdiyindən xəbərdar olsunlar.

Yolun düşsə dostum bizim dağlara,  
Qadxbız zirvələri gəz, onda soruş.  
Nəzər sal çəmənə, göy yaylaqlara,  
Bir dəstə bənövşə üz, onda soruş.  
Özünlə götürüb sadiq dostları,  
Dolan təpələri, çıx dağa sarı,  
Yayın ortasında görəndə qarı,  
Götür yaz bir qatar söz, onda soruş.  
Yenə gül açıbmı Pələkli dərəsi?  
Loğmandı çıçayın burda hərəsi,  
Yuxaya yayılsın yağıñ kərəsi,  
Dolçaya ayranı söz, onda soruş.  
İçməniş keçməzsən Turşsu bulaqdan,  
Ləzzəti ömürlük getmir dodaqdan,  
Yorulub düşməniş əldən-ayaqdan,  
Doysun bir öməürlük göz, onda soruş.  
Yatmayıb çadırda oyaq ol, oyaq,  
İldirim şaxıdı zirvədə bayaq,  
Boranda, çovğunda sən çobansayaq  
Bürün yapıcıya, döz, onda soruş.  
Bu tala, bu bulaq, bu da ki meşə,  
Xalı tək çiçəkdir, sərilib döşə.  
Vurnuxma, əmlikdən kabab çək işə,  
Sönməniş ocaqda köz, onda soruş,  
Xəyal Ramizi sən gör çəkir hara?  
Düşəndə Laçının tapdağa, dara.  
Gəl vurma sinəmə dağ üstdən yara,  
Öyrən bir əllidi, yüz, onda soruş.

Gəlin qayıdaq Qarabağa, Laçına, sonra da Güləbird kəndinə. Güləbirddən keçib Laçına gedirdik. Güləbirdin içərisindən bir yol qalxırdı Pələklinin üstünə, yazı düzələrinə. Oradan haralar qalmırdı ki, görünməsin. Dağ caamatı uzun ömürlü olur. Yaşı səksən, yüz olan qocalarımızın, nənələrimizin üzündəki çöhrə, nur hamını heyran edir. Vətən dərdi çox ağsaqqallarımızı, ağbircəklərimizi qocaldır, dünyasını dəyişdirib. Allahdan onlara rəhmət diləyirəm.

Bax bir taleyin yazdığı yazıya ki, biz dünyasını dəyişən əzizlərimizi Respublikanın bütün ərazisində dəfn etdirik. Bundan böyük nə dərdimiz ola bilər. Bu gün Laçın dərdini ürəyində gəzdirən öz dərdi hesab edən həmvətənlərimiz az deyil. Bu həsrətə son qoymaq üçün var qüvvəsini toplayan, can və qanı ilə çalışan vətən oğullarımız son sözlərini deyəcəklər. Bu on iki ildə (1992-2004) hər il bizləri o yerlərə aparırlar, amma biz gördük və bildik ki, bu deyilənlər hamısı hakimiyyətdə qalmaq üçün bir vasitəyimiş. Mən bu sətirləri yazmaya bilməzdəm, cünki, gələcək nəsillər dünənimizdən xəbardar olmalıdırlar.

Günlər keçəcək, aylar dolanacaq, qaranlıq gecələrimizdən sonra işıqlı sabahlara çıxacaq. Onda çox bulanıq sular durulacaq. Onu arzulayıram ki, biz o vaxt elimizə-obamıza qayıdaq, gəlin onda hamımız üzü ağ dönək. Bir sözlə, biz torpaqlarımızı azad etməliyik. Bu, bizim vətəndaşlıq borcumuzdur.


Bura qədər nə dedimsə, necə dedimsə bilmirəm. Bunlar oldu sizinki. Mənim isə sizlərə hələ ki deyiləsi sözüm qaldı...

*Müəllif*

## MÜNDƏRİCAT

Ön söz .....	3
Vətən torpaqlarını azad etmək müqəddəs borcumuzdur	5
Qanlı tarix, faciə, hərbi-siyasi işgal...	
Qan yaddaşımız (yadda saxla) .....	7
Faciəli qan yaddaşı .....	11
Ömrün köhləni yorulanda .....	34
Baldırğanlı döyüşü .....	39
Ömrü illərlə sayma .....	41
Susuz dağ döyüşləri .....	44
Partizan müharibəsi .....	45
Damcılama bulağı (Güləbirdin ilk şəhidi) .....	48
Həkəri qana bulanmışdı .....	52
Gəray Gülbirdidən getdi .....	57
Qızartı və Susuzdağ döyüşləri .....	61
Böyükdərə qana bulandı .....	64
Qismətin - şəhidlik payı .....	68
Yadigar, atan yada düşəndə .....	71
Ana toya hazırlaşırıdı .....	75
Son sözü "Azərbaycan" oldu .....	79
Laçının məşhur kəşfiyyatçısı .....	83
Güləbirdli İlyas .....	88
Xatirələrdə yaşayan insan .....	93
Son söz .....	97
Deyiləsi sözüm qaldı...	98

AZƏRBAYCAN RESPUBLİKASININ İŞGAL OLUNAN ƏRAZİLƏRİ



12000  
Qarabağ evi

*RAMİZ QƏNİMƏTOĞLU*

## **HƏKƏRİNİN QƏM NƏĞMƏSİ**

*Kitabın sponsoru:  
“Qarabağ evi” İctimai Birliyi*

---

Yığılmağa verilmişdir: 20.04.2004

Çapa imzalanmışdır: 07.05.2004

Tiraj 200; şərti çap vərəqi 6,5

“MBM” MMC mətbəəsində

çap olunmuşdur



Ramiz Qənimətoğlu Əmirov 1966-ci ildə Laçında anadan olub. 1984-86-ci illərdə Sovet ordusunda xidmət edib. 1987-1993-cü illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsini, 1999-2003-cü illərlərdə BDU-nin hüquq fakültəsini bitirib. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1991-1993-cü illərdə Şuşa, Laçın, Qubadlı və Ağdərə rayonlarının müdafiəsində Milli Ordunun tərkibində böyük komandiri kimi ermənilərə qarşı döyüsdə varalanıb, müharibə əlilidir. 2000-ci ildən BDU-nin dissertantıdır. Qarabağ Uğrunda Ümumi Azərbaycan hərəkatının və Qarabağ Evi İstirahə birliyinin yaradıcılarından biridir. Həl-hazırda BDU-nin müəllimi id. Ailəlidir 3 övladı var.

